



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Azərbaycan iqlimin
dostu olmaq yolundadır

AZERBAIJAN
COP29 HOST

4



№ 163 (7088)

7 sentyabr 2024-cü il.
Qiyməti 60 qəpik

Hayların sahv addımlarının nəticəsi olan FİASKO



13

Azərbaycan - nüfuz və söz sahibi




5

Fransa BMT Təhlükəsizlik
Şurasının daimi
üzvlüyündən çıxılır



9

SADIQCAN: Qafqazın
birinci tarzəni



14

Elimizin toy kimi
bir adəti vardı...



10


Jurnalist həmrəyliyi

Sentyabrın 8-i Jurnalısların
Beynəlxalq Həmrəyliyi Günüdür.
Bu gün 1958-ci ildən etibarən, qeyd
edilir. Həmin il Beynəlxalq
Jurnalıslar Təşkilatının Buxarestdə
keçirilmiş IV Kongresində bununla
bağlı qərar qəbul olunmuşdur.



7

“Qızıl top”a
əsas
namizədlər
kimlərdir?



16



Azərbaycan - İtaliya əməkdaşlığında yeni istiqamətlər



Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə münasibətlər mükemməl hüquqi bazaya malikdir və ikitərəflı əməkdaşlıq çoxşaxəlidir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericiliğ, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldib.

Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşen Azərbaycan İtaliya ilə münasibətlərini yeni geosiyasi çağırışlar fonunda strateji tərəfdaş ölkə olaraq yüksəklən xətə inkişaf etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtalya Respublikasının Prezidenti Sərcio Mattarellanın dəvəti ilə sentyabrın 4-de Romaya işgəzar səfəri əlaqələrin dərinləş-

Prezident İlham Əliyev: "Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir"

məsində müstəsnadır.

Sentyabrın 5-de Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlıqda yeni perespektivlər və edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtalya Respublikasının Nazirlər Şurasının sədri Ciocia Meloninin iştirakı ilə məbadiləsi mərasimi olub. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtalya Respublikasının "Eni S.P.A" şirkəti arasında biyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtalya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma

Memorandumu", "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtalya Respublikasının "Eni S.P.A" şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu" və s. imzalanıb.

ÖLKƏMİZİN YÜKSƏK BEYNƏLXALQ NÜFUZUNUN NÖVƏTİ TƏZAHÜRÜ

Məlum olduğu kimi, İtalyanın Cernobbio şəhərində "The European House - Ambrosetti" beyni mərkəzi tərəfindən Beynəlxalq Forum keçirilir. Prezident İlham Əliyevin Cernobbio Forumunda əsas qonaq qismində iştirakı ölkəmizin yüksək beynəlxalq nüfuzunun növbəti təzahürüdür. Prezident İlham Əliyevin bu mötəber Forumda əsas qonaq kimi iştirakı ölkəmizin

beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərefdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfində yüksək qiymətləndirilməsidir.

Xatırladaq ki, dövlətimizin başçısının 2022-ci ildə keçirilən Forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar Forum iştirakçılarının böyük marağına səbəb olmuşdu. 1965-ci ildən fəaliyyət göstərən "The European House - Ambrosetti" İtalyanın idarəetməsələhet xidməti sahəsində aparıcı beyni mərkəzi hesab olunur. O, Mərkəzi Avropa və onun hündürlərindən kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyni mərkəzləri ilə bağlı aparıcı reytinglərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House - Ambrosetti" İtalya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlardır, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin global tərefdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.

'İTALİYA AZƏRBAYCANIN DÜNYADA BİR NÖMRƏLİ TİCARƏT TƏRƏFDAŞI'DIR'

"Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilmişdir. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmاسlarımız var". Bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Cernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolü" adlı sessiyada çıxışı zamanı söleyib. Bu səfərin 2020-ci ildən bəri onun İtaliyaya üçüncü səfəri olduğunu və 2018-ci ildə Prezident Mattarella Azərbaycanda səfəri-



ni xatırladan dövlətimizin başçısı qeyd edib: "Bizim yüksək səviyyəli təmاسlarımız onu nümayiş etdirir ki, biz çox yaxın tərəfdaşlaşırıq".

İtaliya Azərbaycanın əsas ticarət tərəfdasıdır və iki ölkə arasında möhkəm ticarət əlaqələri yeni geosiyasi çağırışlar fonunda bu regionda potensial təsirin xüsusi çəkisi ilə güclənir. Ölkələrimiz arasında güclü əlaqələrin olduğu, üç ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda İtalyanın müdafiə naziri Quido Krosetto, bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellli ilə görüşü əlaqələrin qarşılıqlı etimad esasında qurulduğunu təzahürür. "İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdasıdır", - deyən Prezident İlham Əliyev bildirir ki, ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına bərabər olmuşdur və əlaqələrimizin genişlənməsi üçün potensial yalnız enerji sektorunu üzrə deyil, digər sektorlar üzrə də mövcuddur.



Əvvəli-Səh-2


"Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir", - deyə dövlətimizin başçısı eləvə edib.

Son illerdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ile İtaliyaya 7 milyard kubmetre yaxın qaz nəql edib, bununla da Azərbaycan İtaliyanın qaz bazasında üçüncü tərəfdəş olub.

"ÖLKƏLƏRİN MİLLİ TƏHLÜKƏSİZLİYİ ENERJİ TƏHLÜKƏSİZLİYİ İLƏ SIX BAĞLIÐIR"

Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdəşliyinə zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə seyleri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önemli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıllı texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərefli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amıldır. "Enerji təchizati bu gün onu açıq şəkilde nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə six bağlıdır", - deyən Prezident bildirib ki, Azərbaycandı İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir: "Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdəsi adlandırdı". Qeyd edək ki, ölkəmizle Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetre çatmalıdır. Təbii ki, bu həcmi Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq. İndiyədək TAP-la Avropaya təxminən 26 milyard kubmetr təbii qaz nəql edilib. TANAP boru kəməri ile Türkiye sərhədində birləşən TAP boru kəməri Yunanistanın şimalına, Albaniyaya, daha sonra Adriatik dənizindən keçməklə İtaliyanın Apulia regionu sahilərinə çatır. Qaz boru kəməri texniki nöqtəyi-nəzərində obyektiv və əsaslı töhfə olmaqla yanaşı, xətin keçdiyi bütün ölkələrin maraqlarını birləşdirən siyasi infrastrukturunu təmsil edir.

AZƏRBAYCAN İLƏ İTALİYA



Azərbaycan - İtaliya əməkdaşlığında yeni istiqamətlər



ARASINDA TƏBİİ KÖRPÜ

Azərbaycan və İtaliya əməkdaşlığının şaxələndirilməsinin əsas göstəricilərindən biri də Azərbaycanda fəaliyyət göstərən İtalya-Azərbaycan Universitetidir. Çıxışı zamanı İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf müqabilələri ilə birgə təhsil ocağı təsis etdiklərini xatırladın dövlətimizin başçısı bildirib ki, orada təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında təbii körpü rolunu oynayaçaqlar: "Onlar italyan dilini daha səlis bileyəcəklər. İtaliyanın tarixi irləni və mədəniyyəti ni də daha dərindən öyrənəcəklər".

Bakıda yerləşən İtalya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığı dair sazişlər imzalanıb.

"SÜLH DANIŞIQLARI İLƏ BAĞLI AZƏRBAYCANIN İRƏLİ SÜRDÜYÜ BU TƏŞƏBBÜS SÜLH SAZIŞİNİN İMZA- LANMASI İLƏ NƏTİCƏLƏNƏCƏK"

Dövlətimizin başçısı çıxışında Azərbaycanın tek cə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca

amil olduğunu bildirib: "Otuz il ərzində bizim beynəlxalq səviyyədə tanınmış əraziyimiz Ermənistanın işğali altında olmuşdur". Dövlətimizin başçısı xatırladı ki, beynəlxalq teşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının mütələq icra edilməli olan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyi deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır netice hasil etdiyi vurgulayıb.

"Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışığarda görürük ki, bu mümkün dır", - deyən Prezident İlham Əliyev sülh müqaviləsinin mətninin təqribən 80 faizinin artıq razılışdırıldığı vurgulayıb: "Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyaya nail olmuşuq. Bəlli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışqları ilə bağlı Azərbaycanın irləi sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək".

Əbəttə ki, Azərbaycan və İtaliya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdır. Möhkəm teməller üzərində qurulan Azərbaycan-İtaliya əlaqələri rəsmi səfərlər zamanı daha da möhkəmlənir.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində

İtaliyanın "Ansaldi Energia" şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb. Söhbət zamanı "Ansaldi Energia" şirkətinin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmənnuluqla qeyd olundu. Orada 1280 meqavat gücündə yeni tikilən stansiya üçün "Ansaldi Energia" şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbininin Azərbaycana gətirilərək quraşdırılmaqdə olduğu vurgulandı. Bildirildi ki, layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

Görüşdə "Ansaldi Energia" şirkəti ilə, o cümlədən yaşlı enerji sahəsində fəaliyyətin həyatına keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, bu şirkət Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda çox maraqlıdır. Bu xüsusda, şirkətin "AzərEnerji" ASC ilə əməkdaşlıq etmək niyyətində olduğu vurğulandı.

Həmin günü Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müşərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb. Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinə çatdırmağı xahiş etdi. Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana səfərləri və dövlətimizin başçısı ilə görüşlərini məmənnuluqla xatırladı.

Söhbət zamanı iki ölkə arasında xüsusi enerji sektorunda əməkdaşlıq məsələləri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının "Acwa Power" şirkətinin fəaliyyəti müzakirə olundu. Hazırda Azərbaycanda və regionda ən böyük külək enerjisi stansiyasının tikintisinin davam etdirildiyi qeyd olundu, gələn ilin sonunda həmin stansiyaların istifadəyə veriləcəyi bildirildi. "Acwa Power" şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında ölkəmizdə ilk dəfə 200 MVa saxlama güclərinin yaradılması ilə bağlı razılaşmaya uyğun olaraq birgə fəaliyyətin həyata keçirildiyi vurgulandı, bu işlərin COP29-dək başa çatdırılmasının nəzərdə tutulduğu qeyd edildi.

Zümrüd BAYRAMOVA

Azərbaycan iqlimin dostu olmaq yolundadır



BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərafəsinə təşkil edilən "İqlim şəffaflığı sahəsində Yüksək səviyyəli dialoq"da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell dövlətləri iki illik iqlim dəyişikliyi hesabatını təqdim etməyə çağırırib. O bildirib ki, beynəlxalq iqlim planları hazırlanmalıdır, çünkü Paris Sazişinin əsas tələblərindən biri də budur:



"BMT hər zaman bu istiqamətə istenilen dövlətə kömək etməyə hazırlıdır. Bu iqlim dəyişmələri ilə bağlı aparılan proseslərin şəffaflığı üçün olduqca vacibdir. İqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının işe salınmasını alqışlayıram. Bakı COP29-ə uğurlar arzulayıram. Bu, Azərbaycan üçün də çok yaxşı, əvəzolunmaz fürsətdir. Daha yaxşı iqlim üçün bu fürsətdən istifadə etmənizi arzulayıram. COP29 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə yaradılan iqlim Şəffaflığı üzrə Bakı Qlobal Platformasının qlobal ehemiyəti qabardıla ve Azərbaycanın artıq qlobal məsələlərin həllində əsas ölkələrdən biri olduğu qeyd edilməlidir".

Qeyd edək ki, sentyabrın 3-də BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyasının sədri kimi

Azərbaycan "Bakı Qlobal İqlim Şəffaflıq Platforması"nı təqdim edib. Bu platforma dünyada iqlim şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlarda şəffaflığın təmin olunması üçün qlobal cəmiyyəti bir araya gətirəcək. "COP29 sədri olaraq vəzifəmiz iqlim dəyişikliyi üzrə danışçılar prosesinde bütün iştirakçıları dəstəkləməkdir. Son vaxtlar biz ada dövlətlərini, o cümlədən, en iri olanı - Avstraliyanı ziyarət etdik. Kiçik dövlətlərin, xüsusilə Andorra və Qayana kimi ölkələrin maraqlarını da nəzəre alıraq. Platformanın məqsədi iqlim dəyişikliyi ilə bağlı tədbirlər haqqında hesabatların şəffaflığını artırmaqdır", - COP29 prezidenti Muxtar Babayev belə deyib.

Onun fikrincə, yalnız şəffaflıq məqsədlərinin kollektiv təsdiqlənməsi və iki illik şəffaflıq hesabatla-

rının (BTR) vaxtında təqdim edilməsi ilə irəliləyiş mümkündür. Azərbaycan COP29-da iki illik BTR hesabatını təqdim edəcək. Bu yolla Azərbaycan Paris Sazişinin Genişləndirilmiş Şəffaflıq Sistemində ümumi iştirakın artırılmasını məqsəd qoyur. COP29 sədrləri gələcək nəsillər üçün iqlim fəaliyyətlərinin şəffaflığını gücləndirmək məqsədini daşıyırlar. Bu çərçivədə, inklüzivliyi təmin etmek üçün tərfədaşlarla birləkde müxtəlif coğrafi bölgelərdə BTR hazırlığı üzrə seminarlar təşkil ediləcək. Azərbaycan 25 sentyabr 2024-cü il tarixində BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq təşkil edəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzine çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. Qeyd edək ki, Azərbaycanın en iri-miqyaslı beynəlxalq tədbiri 8 min nefərə yaxın qonaqın qəbul edildiyi Avropa Oyunları olub. Məhz buna görə COP29, ölkə tarixində keçiriləcək en böyük tədbir kimi xarakterize olunur. Bu, həm ölkəmizin beynəlxalq arenada adının təkrar duyulması baxımından, həm də turizm potensialının artması, yerli, regional və beynəlxalq miqyasda kapitalın gözlənilməsi baxımından olduqca faydalı olacaq.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sistemi-nə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən en yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşdır-

sa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlinde baş tutdu və onun katibliyi Bonnda yerləşir.

COP-1 missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istileşmə tempini səngitmək, qlobal istileşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər "0" emissiyaya nail olmaqdır. Hər il keçirilən konfrans (COP) rəhbərlik və ev sahibliyi BMT-nin 5 regional qrupunu təmsil edən 198 ölkənin səsvermesi ilə seçilir. Bunlar Afrika ölkəleri, Asiya ölkəleri, Latin Amerikası və Karib ölkəleri, Mərkəzi və Şərqi Avropa ölkəleri, Qərbi Avropa və digər ölkələrdir.

28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Konfransda dünyanın 195 ölkəsinən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etdi. Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Konvensiyanın ali məqsədi iqlim sistemine insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır. Ölkəmiz 1990-ci illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədefləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miq-

qədər hər il 3-5 milyon insanın erken ölümünün qarşısı alına bilər.

Hazırda Azərbaycanda əsas ekoloji problemlər su ehtiyatlarının çirkəndirilməsi, sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkəndirilməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması, tullantıların tələb olunan səviyyədə idarə olunmaması, biomüxtəlifliyin qorunmaması, meşələrin, flora və faunanın qorunmamasıdır. Lakin ölkəmizdə alternativ enerjidən istifadə yoluunda ciddi addımlar atılır. Günəş və külək alternativlərindən, habelə su vasitəsi ilə enerji almaq üsullardan istifadə edilir. Bu istiqamətdə həyata keçirilən işlər zamanla sürətlənir, tətbiq sahələri genişləndirilir.

Təxmini hesablamlara görə, Azərbaycanda hər il sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına 1 milyon tondan artıq zərərlə maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Bakı şəhərinin atmosfer havasına yarım milyon tondan artıq zərərlə maddələr atılır. Bu tullantıların təxminən 30 faizi sənaye müəssisələrinin, 70 faizi isə avtonəqliyyat vasitələrinin payına düşür. Atmosfer havasını çirkəndirən əsas mənbələr neftçixarma, neft emalı, neft-kimya və energetika müəssisələri və avtonəqliyyatdır.

Neft ölkəsi olmasına rəğmən Azərbaycanın yaşılı enerji istiqamətində son bir neçə ilde qət etdi-



darının 40 faiz azaldılmasından ibarətdir.

Məlumat üçün qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə 7 sentyabr tarixini Beynəlxalq mavi səma üçün təmiz hava günü elan edib. Bu günün təyin edilməsində əsas məqsəd planetin havasının keyfiyyətini yaxşılaşdırmaq üçün bütün dünya ölkələrinin diqqətini bu probleme cəlb etməkdir. Çünkü açıq mühitdəki çirkili hava hər il 3.7 milyon, evlərdə və ya ofislərdəki çirkili hava isə hər il 4.3 milyon insanı erken öldürür. Araşdırmalarla görə dünyada ekologiyanın çirkənməsinə 42 faiz insanlar, 30 faiz sənaye tullantıları, 14 faiz nəqliyyat vasitələri və 14 faiz isə digər səbəblər yol açır. ÜST hesab edir ki, ekologiyanın çirkənməsinin qarşısı alındığı təqdirdə 2050-ci ilə

yi yol qənaətbəşxdir. Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə istiqamətində əhəmiyyətli işlər görür. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafə dair beş milli prioritətdən biri "Təmiz ətraf mühit və yaşılı artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşlılıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilmesi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaranan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

Lale Mehrali

Azərbaycan - nüfuz və söz sahibi



Müasir dünyanın inkişaf düsturlarından biri de integrasiya prosesidir. Hansı ülke bu istiqamətdə siyaset yürüdürsə, dünya ölkələri ilə əlaqələri ni genişləndirirse, iqtisadi münasibətlərində yeniliklər tətbiq edirən onun dostlarının, tərəfdəşlarının sayı da artır, bu da təhlükəsizliyə rəvac veren əsas faktorlardandır. Integrasiya ilə ölkələrin daxili və xarici siyasetində dəyişikliklər baş verir, nəticədə xalqların həyatı dəyişir, inkişaf edir. Sevindirici haldır ki, Azərbaycan dünya birliyində hörmət edilən, sayılan dövlətlərdən və onunla hesablaşır. Ölkəmiz fürsətdən sui-istifadə etmir, əldə olunanları bütün tərəfdəşləri ilə bu və ya dişər şəkildə paylaşır, onlara bирgə fəaliyyətin səmərəli olduğunu nəticələrə söykənərək sübut edir.

Azərbaycan dünya birliyində

Regionun lider ölkəsi olan Azərbaycanın iştirakı olmadan, heç bir strateji layihənin reallaşması mümkün deyil. Ölkəmiz dünya siyasetində və iqtisadiyyatında da əsas aktorlardandır. Azərbaycanın rəhbərlik etdiyi, təşkilatçılığı olduğu bütün tədbirlər, meqa-

lərdən biri də onun dünyanın aparıcı dövlətləri üçün strateji coğrafi mövqede yerləşməsidir. NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Qərble Rusiya arasında əlaqələrin təşəbbüskarı kimi Azərbaycan iradəsini ortaya qoymağı bacarıdır. Baki fəvqəlgüclərin həbi-siyasi, iqtisadi ziddiyyyətlərində Azərbaycanın tərəfsiz oldu-



layihələr uğurla həyata keçirilir. Bir faktı söylemək yerinə düşər, 2019-cu ilə qədər Qoşulmama Hərəkatının fəaliyyəti bir o qədər də göze çarpmırdı, say etibarı ilə dünya ölkələrinin əksəriyyətini özündə birləşdirən də digər beynəlxalq səviyyəli birlik və təşkilatların kölgəsində qalmışdı. Azərbaycanın quruma sədrliyi onun fəaliyyətində bir canlanmaya yaratdı, Qoşulmama Hərəkatının nüfuzu yüksəldi, qəbul etdiyi kollektiv qərarlar dünya birliyi tərəfindən qəbul edildi. Bu intibahın səbəbkərə da yene Azərbaycan oldu.

Azərbaycan əlverişli coğrafi məkanda yerləşməklə Qərble Şərqi, Şimalı Cənubu birləşdirir, nəqliyyat və enerji dehlizi rolunu oynayır. Energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyində önemli yer tutur. Azərbaycan bu gün transsərhəd layihələrin əsas icraçısı kimi dinamik inkişaf edir. Geoqıtsadi proseslərdə Azərbaycana diqqəti artırıran amil-

günə və ərazisində qonşu dövlətlərə qarşı istifadəyə yol verilməyəcəyini qətiyyətə bildirən də, bu mübarizənin müxtəlif təzahürləri, təzyiq və tehdid cəhdəri ilə hələ də üzləşməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin xarici siyaset meydandasında müstəqil siyaset yürütdüyünü dəfələr qeyd edib. Milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyaset prinsiplərini əsas tutan Azərbaycan sülh və əməkdaşlıq məkanına çevirib.

Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla - BMT, ATƏT, Qoşulmama Hərəkatı, TDT, İslam Əməkdaşlıq Təşkilatı, YUNESKO, İSESKO, Müstəqil Dövlətlər Birliyinə üzv olmaqla çoxtərəfli diplomatik əlaqələrini genişləndirir, eyni zamanda NATO, Avropa İttifaqı kimi qurumlarla da əməkdaşlığı inkişaf etdirməkdədir. Eyni zamanda, dünya ölkələrinin global problemlər mübarizesində fəaliyyətlərinin artırılması məqsədi ilə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş

Assambleyasının konfransın keçirilməsi də xüsusi olaraq vurgulanmalıdır. Dəfələr Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.

ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərən ölkəmizin ŞOT-in feal tərəfdəşlərindən biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərəkətli inkişafına əhəmiyyət verdiklərini bildirib.

Türk Dövlətləri Birliyində Azərbaycanın yeri

Andığımız mərasimində İlham Əliyevin söylədiyi fikirlər həqiqətə çevrilir. Azərbaycan Prezidenti birmənəli olaraq qeyd etdi ki, bizim ailəmiz türk dövlətləri



ŞOT və Azərbaycan

Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında (ŞOT) dialoq tərəfdəsi statusuna sahibdir. 2016-cı ilde Azərbaycan ilə ŞOT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Dünyanın iqtisadi güc mərkəsi sayılan ŞOT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Ölkəmizin beynəlxalq müstəqil mühüm rol oynadığı sivilizasiyalara rəsəd, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Qürurvericili haldır ki, Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə feal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞOT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə de yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ildə uğurla inkişaf etdirir. Təsadüfi deyil

ailesidir və bu dövlətlərin inkişafı üçün Azərbaycan əlindən gələni edəcək. Türk Dövlətləri Təşkilatının Şuşada keçirdiyi qeyri-rəsmi Zirvə görüşü bir daha göstərdi ki, XXI əsr türk dövlətlərinin əsrindir. Macarıstanın, Şimalı Kipr Türk Cumhuriyyətinin bu tədbirə qoşulması dünyadan bəzi dövlətləri və siyasi dairələri tərəfindən qısqançılıqla qarşılansa da reallıq budur ki, birləşdirilən tədbir.

Türk Dövlətləri Təşkilatının tərkib hissəsi kimi Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da Azərbaycanın xarici siyasetində prioritet sahələrdəndir. Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlilik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin strateji əhəmiyyəti artmaqdə olan vahid tarixi-mədəni və geosiyasi regiondır. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmçəlik şəraitində yaşayıb, dostluq ediblər. Azərbaycan Mərkəzi Asiya, o cümlədən bütün türkdilli dövlətlərlə yaxından münasibət qurur. Müstəqillik elədə etdikdən sonra bu işdə olduqca feallıq göstərən Azərbaycan hərəkətli əlaqələri gücləndirməyə başlayıb. Hazırda Azərbaycan, Qazaxstan, Qırğızistan, Tacikistan, Türkmenistan və Özbəkistanla bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir.

Ardı Səh. 6



Azərbaycan - nüfuz və söz sahibi



Əvvəli-Səh-5

Azərbaycan Prezidenti İlham Əliyev son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 dəfə rəsmi səfər edib. Həmin müddət Qazaxstan, Qırğızistan, Tacikistan və Özbəkistanın dövlət başçılarının ümumilikdə Azərbaycana 15 rəsmi səfəri olub. Rəsmi Bakının Türk dünyasının birliyinin möhkəmənəsində göstərdiyi səylər Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən bəyənilir və yüksək qiymətləndirilir.

Qazaxstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxri qonaq qismində iştirakı ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən ve inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Azərbaycan Prezidenti görüşdə çıxış edərək bildirmişdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və xalqlarımızı çoxşaxılıq tarix, mədəniyyət, din və ortaç döyərlər birleşdirir. 2020-ci ilde Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzuru erməni işgalindən azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlanlığını da təmin etmək üçün gözəl imkan yaradıb.

Azərbaycan - nüfuzlu və etibarlı

Azərbaycanın Qərb dünyası ilə münasibətləri də kifayət qədər saxəlidir. Bütün sahələrdə inkişafdan, yeniliklərdən danışmaq olar. Prezident İlham Əliyevin son iki ayda Avropanın bir neçə ölkəsinə işgüzar və dövlət səfərlərinə getməsi, orada mühüm əhəmiyyətli beynəlxalq tədbirlərde, ikitərəfli görüşlərdə iştirakı bunu deməyə əsas verir ki, Azərbaycan Avropa üçün əvəzedilməz partnyora çevrilməkdədir. Bu gün Avropanın 10 ölkəsinin təbii yanacağa olan ehtiyacının Azərbaycan tərəfindən həll edilməsi, başlanan müqavilələr əsasında həmin ölkələrin enerji təhlükəsizliyində Azərbaycanın başlıca rol oynaması diqqətə alınmalıdır.

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə iqtisadi, siyasi və digər sahələrdə əlaqələrinin başlanğıc tarixi 1991-ci ilə təsadüf edir. Öz məstəqiliyini eldə etdiğindən sonra Azərbaycan Qərb ölkələri ilə faydalı əməkdaşlıq, mehrivan qonşuluq və dinc yaşamaq prinsiplərini prioritət qəbul edərək beynəlxalq müstəvidə geniş fəaliyyətə başlayıb. Avropa İttifaqı-Azərbaycan münasibətlərinin qurulması və inkişaf etdirilmesi ölkəmizin iqtisadi maraqlarının təmin olunması və həmçinin siyasi müstəvidə faydalı əməkdaşlığı ehtiva edirdi. İkitərəfli münasibətlərin inkişafında əhəmiyyətli sazişlərin bağlanması, enerji və nəqliyyat əməkdaşlığının

nun, etibarlı tərefdaş statusunun təzahürü kimi qiymətləndirilib.

Azərbaycan - sühə elçisi

Azərbaycan Ermənistanın işgalçi siyasetindən əziziyət çekən ölkədir. 2020-ci ilin sentyabr ayında başlanan və 44 günlük savaşdan sonra Azərbaycanın Ermənistanın işgalçi ordusu üzərində qazandığı böyük qələbə ölkəmizin beynəlxalq nüfuzunu xeyli yüksəldib. Azərbaycan haqlı savaşında təkce Ermənistani yox, həm də onun arxasında duran gücləri diz çökdürdü. Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətdə qaldı. Amma, 30 il bundan əvvəl başlanan, Azərbaycan

sında savaşın daha geniş şəkil almaması üçün rəsmi Bakının vasitəciliğ etməsi ölkəmizin sülhəpərvər missiyasında xəbər verir. Azərbaycan Prezidentinin İtaliyada Beynəlxalq Forumda çıxışı zamanı dediyi fikirlər də buna sübutdur. İlham Əliyev Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünüyünü istisna etməyib: "Öğər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkün kündür. Əvvələ nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayıraq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edi-



İtalya-Azərbaycan: strateji tərefdaşlar

Azərbaycan Prezidenti cənab İlham Əliyev İtalya Respublikasında dövlət səfərində olub. Bu ölkənin prezidenti və Baş naziri tərəfindən çox səmimi qarşılana Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin uzun illərdir ki, strateji tərefdaşlıq səviyyəsində olduğunu bildirib və qeyd edib ki, müvafiq bayannamə 10 il bundan qabaq qəbul edilib, əlaqələrimiz bütün sahələri ehətə edir, müntəzəm siyasi təmaslarımız var. Dövlətimizin başçısı bu fikirləri Beynəlxalq Černobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolü" adlı sessiyada çıxışı zamanı söyləyib. Əlavə edib ki, yüksək səviyyəli təmaslarımız bizim çox yaxın tərefdaşlar olduğumuzu sübut edir.

Qeyd olunmalıdır ki, Azərbaycan-İtalya siyasi əlaqələri strateji əməkdaşlığı və qarşılıqlı maraqlara əsaslanır. İtalya Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasında əsas tranzit və istehlakçı ölkələrindən. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtalya Azərbaycan qazını Avropaya neql edilməsində ənənəvi mövqeyə malikdir. Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, yeni iqtisadi layihələrin həyata keçirilmesi də müzakirə edilib. İtalya Azərbaycanın ən böyük ticarət tərefdaşlarından biri olaraq qalır. Bu fikirlər İtalyanın Černobbio şəhərində "The European House – Ambrosetti" beynəlxalq Forumda vurğulanıb. Sayca 50-ci olan Forumun "Gələcək qlobal çağırışlar və onların biznesə təsiri" adlı açılış sessiyasında dövlətimizin başçısının "Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolü" mövzusunda çıxışında Azərbaycanın beynəlxalq və regional layihələrin reallaşmasında önemli rol oynadığını toxunulub. Mötəbər Forumda Prezident İlham Əliyevin hörmətli qonaq qismində iştirakı ölkəmizin dünyada yüksək nüfuzu-

rayonlarının işgali, vətəndaşlarının öldürüləməsi, girov və əsir götürülməsi, evlərinin talan edilməsi, dağıdırılması ilə nəticələnən mühərribədə Ermənistanın törətdiyi cinayətlərə rəğmən Azərbaycanın qazandığı qələbədən sonra işgalçı ölkəyə sülh, barışqı əlini uzatması heç bir başqa ölkə və xalqda olmayan xüsusi keyfiyyətdir. Azərbaycan sülh içinde yaşamaq istəyir və buna görə de Ermənistana beynəlxalq sənədlərə istinadən sülh təklifləri gönderir.

Azərbaycan həm də barışdıcı mövqeyi ilə tanınan ölkədir. Türkiye ilə Rusiya arasında təyyarə incidentindən sonra Azərbaycanın hər iki ölkəni bariş masasına dəvət etməsi, Bakıda ABŞ-ıa Rusiyanın hərbi idarələrinə rəhbərlik edən şəxslərin görüşünün təşkili, Gürcüstanla Rusiya ara-

ri. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışq və olmayıcağıq".

Bir daha vurgulamaq lazımdır ki, Azərbaycan Prezidentinin İtaliyaya budəfəki səfəri münasibətlərdə yeni səhifə açacaq. İtalya Azərbaycanla uzun perspektivdə siyasi, iqtisadi və mədəni əlaqələrini qoruyub saxlamaqda davam edəcək, iki ölkə arasında münasibətlər bütün Avropa və Qafqaz ölkələrinin inkişafına töhfə verəcək. Unutmayaq, Azərbaycan Cənubi Qafqazın dinamik inkişaf edən lider dövlətidir.

Bəhruz QULİYEV,
"Ses" qəzetinin Baş redaktoru



Jurnalist həmrəyliyi


Sentyabrin 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gündür. Bu gün 1958-ci ildən etibarən, qeyd edilir. Həmin il Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilmiş IV Konqresində bununla bağlı qərar qəbul olunmuşdur. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrin 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyali jurnalist Julius Fuçikin xatirəsinə təsis edilmişdir.

Söz və məlumat azadlığının təmin olunması sahəsində həyata keçirilmiş məqsədönlü siyasetin nəticəsində bu gün Azərbaycan kütłəvi informasiya vasitələrinin sayına görə, MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Dövlət müstəqilliyyinin bərpasından sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyyinin təmin edilməsi üçün geniş imkanlar yaranmışdır. Ölkəmizdə söz və məlumat azadlığını məhdudlaşdırın maneələr aradan qaldırılmış, kütłəvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Ulu Önder Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin səyələri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti



fürəx adların veriləməsi haqqında", "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların veriləməsi haqqında", habelə "Kütłəvi informasiya vasitələrinə maliyyə yardım göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürü oldu. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütłəvi informasiya vasitələrinə birfəsilə maliyyə yardım göstərilməsi haqqında", elecə de "Azərbaycan Respublikasında kütłəvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuat göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütłəvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamda məhz konsepsiyyada eksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımında mühüm əhəmiyyət kəsb edir.

Jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsatın ayrlılması da mətbuata yüksək diqqət və qayığının bariz təcəssümüdür. 2016-ci il iyulun 21-də dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birfəsilə maliyyə yardımı ayrlımı haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birfəsilə maliyyə yardımını göstərmək üçün 2016-ci il dövlət bəndində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olu-



8 SENTYABR

JURNALİSTLƏRİN BEYNƏLXALQ
HƏMRƏYLİYİ GÜNÜ

nan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-ci il dövlət bəndində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütłəvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı. 2017-ci il iyulun 20-de isə Prezident İlham Əliyev jurnalistlər üçün tikişmiş ikinci binada Milli Mətbuat Günü münasibətlə mənzillərin paylanması mərasimində iştirak etdi. Dövlətimizin başçısının Sərəncamla ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımını ayrıldı.

MİLLİ MƏTBUATA DAVAMLI QAYĞI

Dövlət başçısının Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə imzaladığı "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə

milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət bəndində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrıldı. Həmin sərəncamla Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vasitələrə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət bəndində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3,0 (üç) milyon manat ayrılib. Bütün bunlar mətbuatımıza göstərilən diqqətin davamıdır.

Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

Azərbaycan Respublikasında media inkişafının dəstəklənməsi, bu sahədə institutional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunda əsasında "Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı. Bu gün informasiya mühiti gündən-günə modernleşir, qabaqcıl texnologiyalar həyatımıza daxil olur. Belə bir zamanda mətbuatımıza qarşıında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq kimi məsuliyyətli vəzifə dayanır.

BİRQƏ ƏMƏKDADAŞLIĞA SÖYKƏNƏN HƏMRƏYLİK

Bu gün biz ən həssas dönmələrdə jurnalistlər birləşməyi bacarıq. Eyni yerə yumruq vururuz. Son dövrün hadisələri bunu bir daha ortaya qoymuş oldu. Əlbəttə ki, iki cəbhədə ən çətin zamanlarda vuruşan Azərbaycanda bütün xalqımız, elecə də jurnalistlər həmrəy oldular. Koronavirusla mübarizə və 44 günlük Vətən müharibəsi. Ağır dönmə olsa da birləşmeyi bacardıq. Ən qaynar nöqtələrdən mətbuat işçilərinin səsi eşidildi. İki jurnalımızın Kelbəcərdə mina partlayışının qurbanına əvviləndə biz media həmrəyliyinə ən yüksək formasını gördük. Bir cəbhədən - 44 günlük Vətən müharibəsindən Zəfərlə çıxdıq. Qısa bir zamanda pandemiyyaya da qalib geldik. Müharibə zamanı, hətta beynəlxalq aləmin mətbuatı da bizimlə həmrəy oldular. Jurnalistlər cəmiyyətdəki mənfiliklərə, öz həmkarlarının problemlərinə biganə qalmırlar. 44 günlük Vətən müharibəsində dönya bir cox yerlərdən gələn jurnalistlər ən qaynar nöqtələrdən reportajlar hazırlayaraq, erməni vəhşiliyini dönya ictimaiyyətinə təqdim etdilər. Azərbaycan həqiqətlərini dönya-ya çatdırıldı, erməni xisleti ilə bəşər övladını tanış etdilər. Bu əlbəttə ki, birgə həmrəylə, əməkdaşlığı söyknər.

Z. Ələddinqızı



Azərbaycan-Serbiya: regional müstəvidə əməkdaşlıq

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyaset nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlışır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Serbiya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib.

Dövlətlərəsi münasibətlər iqtisadiyyat, enerji ve digər sahələrdə yeni perspektivləre yol açıb. Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul etməsi əlaqələrin davamlığına söykənir. Azərbaycan-Serbiya əlaqələri müasir dövrümüzdə uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir. Strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir. Xatiradaq ki, Serbiya və Montenegro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər 21 avqust 1997-ci ildə qurulub. 2011-ci il tarixində Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri olub. Səfər çərçivəsində Serbiyada Azərbaycan səfirliliyi açılıb. Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Serbiyanı dəstəkləyib və ölkələrimizde səfirliliklərin açılması da ikitərəfli əməkdaşlıqla öz mühüm töhfələrini verir. 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ildə genişlənir. 21-22 may 2018-ci il tarixlərində Serbiya Prezidenti

Prezident İlham Əliyev: "Serbiya Azərbaycanın dostu və strateji tərəfdasıdır"

Aleksadər Vuçiçin Azərbaycana rəsmi səfəri mövcud əlaqələrin davamı kimi dəyərləndirilir.

BALKAN VƏ QAFQAZ REGIONLARI ARASINDA ƏMƏKDAŞLIĞIN İNKİŞAFINA TƏKAN

President Vuçiç həm Azərbaycanda, həm də Serbiyada görüşlərini məmənunluqla xatırlayan dövlətimizin başçısı vurğulayıb ki, onun Serbiya Prezidenti ilə olan dostluq və tərəfdaşlıq əlaqələri ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verir.

Serbiyanın Azərbaycanın dostu və strateji tərəfdası olduğunu, ölkələrimiz və xalqlarımız arasında səmimi münasibətlərin qurulduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, bunlar əməkdaşlığın bütün sahələrdə inkişafında özünü göstərir. Dövlətimizin başçısı Azərbaycanla Serbiya arasında dostluq əlaqələrinin tekce ikitərəfli münasibətlər baxımından deyil, eyni zamanda, regional müstəvidə Balkan və Qafqaz regionları arasında əməkdaşlığın inkişafına təkan verilməsi baxımından çox vacib karakter daşıdığını bildirib.

Xatiradaq ki, qarşılıqlı rəsmi səfərlər çərçivəsində dövlət başçıları bir sıra vacib məsələləri müzakirə ediblər. Bir sıra sənədlərin imzalanması əlaqələrin daha da genişlənməsinə yeni imkanlar açır. Belə ki, dövlət başçıları Birgə Bəyanat, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandumu imzalayıblar. Bu sənədlərin imzalanması əməkdaşlığın yeni müstəviye qalxması deməkdir. Dövlətlərəsi imzalanmış sənədlər ikitərəfli əlaqələrin hüquqi bazasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Biz sözün əsl mənasında strateji tərəfdasıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var. Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir".

AZƏRBAYCAN ÖZ İRADƏSİ İLƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ SUVERENLİYİNİ TAM ŞƏKİLDƏ TƏMİN EDİB

Azərbaycan və Serbiya qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər. Bu xüsusda, iki

olan ölkələr də daxil müxtəlif istiqamətlər üzrə ixrac edir. Azərbaycan və Serbiya arasında həm təbii qaz, həm də elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar vardır. Azərbaycanın bütövlükde enerji strateyi uğurla icra edilir. Azərbaycan tərefində iqli sürətmüş və icra edilmiş layihələr Avropanın və Asyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdas kimi dəyərləndirir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Bu gün təbii qazımız 8 ölkəyə ixrac edilir və Serbiya 9-cu ölkədir. İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önemli töhfə verəcəkdir.

Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü edilib. Bunun 1 milyarda çatdırılması planlaşdırılır. Bu da qazın üçdəbirini təmin edəcək. Artıq 160 min ton neft Serbiyaya çatdırılıb.

AZƏRBAYCANIN ENERJİ RESURSLARININ İXRACINDA SERBİYANIN TRANZİT ROLU

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdasıdır, dostluq ənənələrinə həmişə sadıqdır və dostluq yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzrə qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığı da güclü zəmin yaratır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri – bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir. Serbiya, Bolqarıstan və Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədiyi dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstəyini göstərdilər. Bu amil dostluğumuzun nümunəsidir.

Görüşdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmənunluq ifadə olunub. Azərbaycanın enerji resurslarının digər Avropa ölkələrinə, o cümlədən Balkan ölkələrinə ixracında Serbiyanın artıq tranzit rolunu oynadığı qeyd edilib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi, xüsusi ərazi bütövlüyü və suverenlik məsələlərində principial yanaşmaları bir daha vurğulanıb.

Söhbət zamanı əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparılıb. Onu da vurgulamaq yerinə düşər ki, parlamentlərarası əlaqələr də mövcuddur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan-Serbiya əlaqələrində söz açarkən Azərbaycan və Serbiyanın şəhərlərində iki ölkənin xalqlarının görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələri də qeyd etməliyik. Bu ölkədə Ulu Önder Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri açılıb. 2013-cü il fevralın 8-də isə Bakının mərkəzində serb xalqının görkəmli alimi Nikola Teslanın abidəsinin açılışı olub. Abidənin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, artıq bu yer Serbiya-Azərbaycan dostluğun parkıdır. Serbiya və Azərbaycan xalqlarının görkəmli nümayəndələrinin şərafine həm Serbiyada, həm də Azərbaycanda ucaldılmış abidələr xalqlarımızı, ölkələrimizi dəyişir. Serbiya-Azərbaycan dostluğunun təzahüründür.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındaki münasibətlərin yaxşı perspektivi və yüksək səviyyəli qarşılıqlı safərlər əlaqələrin inkişafına töhfə verəcək.

Nəzakət ƏLƏDDİNQIZI

Fransa tarixinin ən ağır və məşəqqətlə dövrünü yaşıdığını desək, səhv etmərik. Çünkü ölkə prezidenti vəzifəsini icra edən Emmanuel Makronun səhv, yanlış siyaseti səbəbindən uğuruma doğru yuvarlanır. Hətta vəziyyət o həddə çatıb ki, ölkə əhalisi birmənali mövqə ortaya qoyaraq Makronun istefasını tələb edirlər. Əgər müqavimətlə üzləşəcəkləri təqdirdə iğtişaşlar və qarşıdurmalar yolu ilə Makronu hakimiyyətdən uzaqlaşdıracaqlarını bəyan edirlər.

Diqqətçəkən məqam ondan ibarətdir ki, bəzi aparıcı dövlətlər Fransanın dünya üçün təhlükə menbəyi olduğunu bildirir və bu

səsə qalib gelməsi qeyd olunanlara misal ola bilər. Sent Pyer and Mikelonda isə təxminən 51 faiz səs toplayan Le Pen, eyni zamanda



ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən uzaqlaşdırılmasının vacibliyini qeyd edirlər. Hətta Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan "dünya beşən böyükdür", - deyə Fransanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündə olmasına etirazını bildirmişdir. Əslində, dünya birliyi, eləcə də daha açıq və praqmativ düşüncəməyi bacaran fransızlar mövqelərində haqlıdırlar. Çünkü prezent Emmanuel Makron Fransa tarixindən rüsvayçı və idarəetmədən bərpa etməsi dövlət başçısı hesab olunur. Bu şəxs hər bir xırda problemi, insanların etirazlarını sərt polis dəyənəyi, su sırraqları ilə aradan qaldırmağa çalışır. "Sarı jiletli" in üşanı, pandemiya nümayişleri, təqaüdçüləri küçələre çıxaran "pensiya isləhatları", Afrikadan qovulmaq və nəhayət, indiki vaxtda fermerlərin kütlüvi "peyin aksiyaları" və digər mitinqlər, küçə yürüşləri Makronun insanların sərt şəkildə cəzalandırılması ilə sıradan çıxarılib. Elə etirazçılar var ki, haqsız yerə həbslərə atılıblar və döyüllüb, alçaldılıblar.

"Sarı jiletli" hərəkatı 2018-ci ilde baş verədə, bu gün də həbsxanalarda insanlar çürümekdədir. Defələrlə parlament, eləcə də minlərlə fransız həbsə atılan etirazçıların azad edilməsini tələb etse də, qatı diktator olan E.Makron çağırışlara və tələblərə əməl etməyib, günahsız insanların həbsxanalarda qalmasına çalışıb. Fransız xalqına divan tutması ilə barışmaq istəməyən "Yeni Xalq Cəbhəsi" blokundan 81 deputatı Fransa prezidenti Emmanuel Makronun vəzifəsindən uzaqlaşdırılmasını tələb eden qətnaməni imzalayıb. Həmin deputatlar 72-si "Meğlub olmayan Fransa" partiyasından olan deputatlardır. Bu faktın özü E.Makronun siyasi iflasının göstəricisidir. Fransanın müstəmləkəsi olan adaların Makrona qarşı etirazlarının güclənməsi də hakimiyyətin yanlış və qəsəbkar siyasetini sərt cəzalar üzərində qurması ilə bağlıdır. Radikal yönülü siyasetçi Marin Le Pen əvvəlki seçkilərdə Makrona səs verən Qvadelupa, Martinika, Fransız Qvianası, Mayotte və Reunion kimi dənizəşirli ərazilərdə təxminən 60 faiz

Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarılır

da, Fransız Polineziyasında seçicilərin səslerinin 48 faizini alıb.

Fransa dünyaya üçün arzuolunmaz dövlətə çevrilib

Tarixən Fransa dünyada insanlığa qarşı vəhşiliklər töredən, şəhər və kəndləri dağlıdan dövlət kimi tanınıb. Bu mənfi imicin genişlənməsində Makronun yanlış siyaseti də böyük təkan verib. Artıq elə bir məqam yetişib ki, Fransanın müstəmləkəsi altında inildəyən xalqlar səslerini çıxarmağa və müstəqillik uğurunda aktiv mübarizə aparmağa başlayıblar. Fransa hökumətinin hər cür sərt cəza tədbirlərinə, qətlamlarına baxmayaq xalqlar hədəflərinə doğru mübarizədən əl çəkmirlər. Demək olar ki, Korsika və Yeni Kaledoniyanı haqlı mübarizələrində uğurlu nəticələr əldə etməkdərlər. Niger isə tamamilə Fransanın müstəmləkəciliyindən xilas olub. Fransa bir növ evə daxil hər şeyi qarət edən oğru kimi Nigerin bütün sərvətini talan edirdi. Fransanın istehlak etdiyi uranın 40%-ə qədəri Nigerdən gəldi, indi bu gəlirdən məhrum olub. Keçmiş müstəmləkələrin valyuta ehtiyatlarının 80%-dən çoxu Fransa Xəzinedarlığının nəzarətində olan "əməliyyat hesablarında" saxlanılır. Ekspertlərin fikrine, hazırda bu rəqəm 500 milyard dollardır. Bu vəsait Afrika ölkələrinin olsa da, onun yalnız 15%-ni xərcleyə bilirlər. Fransadan çox İtaliyaya yaxınlığı ilə tanınan Korsika adası dənizdən çox muxtarıyyət tələb etmesi ile tanınır. İqtisadiyyətlərdən qorxan Makron Korsikaya muxtarıyyət vəd edib. Hətta məsələnin həll edilmesi üçün ortaq mətn üzərində razılışmaq üçün altı ay vaxt verib. Uzun və gərgin müzakirələrdən sonra Fransa adaya dənizdən çox muxtarıyyət vəd etdiyi halda, Qviana üçün eyni addımın atılmamasına mənfi reaksiya verir. Digər müstəmləkə altındakı xalqlar, o cümlədən Qvadelupa və

saxlamaq üçün kənardan minlərlə miqranti qanunsuz yolla adaya yerləşdirir. Müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsərətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları uzun müddətdir ki, Fransa hökumətini seçki kütlesi sayının qanunsuz genişləndirilməsine dair qanun layihəsinin dayandırılmasına çağrış edirdi. Bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyanada pis nəticələnə biləcəyinə dair dəfələrle xəbərdarlıq edildilər. Onlar Fransa hökumətini dialoqa çağırırdılar və Yeni Kaledoniaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsini işgalçi zəhniyatın məhsulu adlandırdılar. Coxsayı çağırışlara mehəl qoymayan Fransa hökuməti layihəni artıq Fransa Parlamentinin hər iki pala-

xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətəl yetirilməsi tariixini xatırlamaşı daha münasib olardı". Ayxan Hacizade onu da bildirib ki, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniya müstəqillik tərəfdarları dəstəkləməkdə ittihad etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizəşirli bölgələri ilə bağlı uğursuz siyasetinə diqqət yönəltməlidir: "Biz bir daha Fransanı ölkəmizə qarşı əsəssiz iddiaları dayandırmağa çağırırıq".



başlayıb. Üstəlik, Fransanın daxili işlər naziri Jerald Darmanin fevral ayında adada doğulan mühacirlərin əsəqlərinin artıq avtomatik olaraq Fransa vətəndaşı olmayıcaqlarını açıqlayıb. Yeni tənzimləmə ilə adada doğulan əsəqlərin Fransa vətəndaşı olmaq üçün valideynlərin fransız olması tələb olunur. Bu ayri-seçkilik adanın yerli əhalisinin qəzəbinə səbəb olub. Buna cavab olaraq, Fransa hökuməti aprel ayında adaya 1700 polis və əsgər göndərib, həmçinin nizamsız mühacir axınından əziyyət çəkən koloniyada təhlükəsizliyə nezaret etmək üçün 11 heftəlik əməliyyata başlayıb. Məlumatlara görə, Mayotte sakınlarının həyat əsiviyəsi fransızlardan 7 dəfə aşağıdır və sakınların 77 faizi yoxsulluq həddinin altında yaşayır. 300 min əhalisi olan 100-dən çox adadan ibarət, habelə materikdən təxminən 16 min kilometr uzaqlıqda yerləşən Fransız Polineziyası Fransanın 1966-1996-ci illər arasında keçirdiyi 200-ə yaxın nüvə sınağının təsirinə etiraz edir. Burada müstəqillik tərəfdarı Tavini Huiraatira Partiyası ötən il keçirilən seçkilərdə qalib gəlib. Polineziya administrasiyası adanın tam suverenliyə doğru irəliləməsi tərefdarı olsa da, Fransa hökuməti müstəqillik danişqınlarda maraqlı deyil və iddia edir ki, adanın siyasi müstəqilliyindən əvvəl kənd təsərrüfatı, iqtisadiyyat və ərzaqla özünü təmin etməsi lazımdır. Reunion 2022-ci ilin sonunda altı koloniya ilə birlikdə Fransa rəhbərliyinə qarşı daha çox muxtarıyyət tələb edərək "Fort-de-France" çağırışını imzalayıb.

Bir sözə, Fransa artıq Afrikada və digər ərazilərdəki mövqelərini tamamilə itirir. Elə dünyada nüfuzundan da məhrum olur. Müstəmləkə siyasetindən imtina etməsə, bu ölkəni dəha ağır və faciəvi sonluq gözləyir. Həm də o fikri vurğulamaq olar ki, xalqlara hürriyyət və azadlıq Bakıda Fransanın müstəmləkə siyasetinə qarşı keçirilən tədbirlərlə əldə olunur. Bu baxımdan Bakı, bütövlükdə Azərbaycan müstəmləkə altında əzilən, hüquqları tapdanılan, azadlıqları əlindən alınan xalqlar üçün ümid çərägi, həyat mənbeysi idir.

İLHAM ƏLİYEV

"Beynəlxalq yarışların sayəsində ölkəmiz daha da gözəlləşir"



“Formula-1” bahalı və elit idman növüdür. Yarışın Azərbaycan üçün siyasi əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Dünya ölkələrinin yarışından çoxu azarkeş kimi yarışlarda təmsil olunacaq, Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi, gülərzülu insanları ilə tanış olmaq imkanı əldə edəcək.

Azərbaycana gəlib buranı görürler, tanrıırlar. Bu yarışlar sayesində bütün dünyada tanınırlıq, insanımızı, milletimizi tanıtmaq, ölkəmizin aurasını görmək üçün faydalıdır, deyə düşünürəm”.

Şəhər sakini Sehrane Gənciyeva: “Ölkəmizdə inkişaf gedir. Ona görə də, xarici ölkə vətəndaşlarının Azərbaycana gəlməsi çox yaxşıdır. Bakını dünya tanır, tanyır. Ölkəmizə gələn turistlər Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə tanış olurlar. Bu, çox yaxşıdır. Çünkü Bakı ildən-ile çox dəyişir, inkişaf edir. “Formula1” həm de çox maraqlı yarışdır. Maşınların yarışı insanların diqqətini çəkir, eyləncəlidir, həm də Bakını tanrıırlar. Turizm inkişaf edir”.

Şəhər sakini Sevinc Qasimova: “Formula1 yarışları keçirilərkən yollar bağlanır deyə, tixac yaranır, işə gedigəlmək bir az çətinləşir. Amma ümumiyyətkdə götürdükdə ölkəmiz tanınırlıq, turizm inkişaf edir. Bu cəhətdən yaxşıdır. Turistlər alış-veriş edirlər, öz ölkələrinə Azərbaycandan yadda qalınacaq nə işə alıb aparırlar. Bu da valyutaya fayda verir”.

Şəhər sakini Billurə Əlekberli: “Formula1 yarışlarının keçirilməsinin ölkə üçün əhəmiyyəti odur ki, dünyaya çıxırıq, nəticədə tanınırlıq. Həm də turistlərin axını olduğuna görə ekonomik cəhətdən də faydası var. Həm dünya bize gəlir, həm də biz dünyaya çıxırıq. Bizim vətəndaşlar da hansısa məsələrdən xəbərdar olurlar. Bir az savadlanmaq kimi də baxa bilərik. Dünyagörüşümüz artır. COP29



Elimizin toy kimi bir adəti vardı...

Elçin Bayramlı

Müasir toyların Azərbaycan xalqının milli mədəniyyətinə, mənəvi dəyərlərinə zərrə qədər də aidiyiyati yoxdur

Toylar, şənlik mərasimləri milli mədəniyyətin 10 esas elementindən biridir. Xalqımızın qədim adət-ənənələri arasında toyalar özünəməxsus yer tutur. Milli toylarımızın özüməxsus gözəllikləri, zəngin ənənələri, mənəvi keyfiyyətləri var idi.

Son illerde restoran toyları milli adət və ənənələrimizin tam itirilməsini özündə ehtiva edən yad bir mərasimə çevrilib. Artıq bəy-gelin məclisə “Vağzalı” ilə yox, “Mendelson”la daxil olur. Toyda səslənən mahnilərin çox az hissəsi Azərbaycan xalq mahnilarıdır. Əsasən, əcnəbi mahnilər və sözləri biabırçılıqdan ibarət olan müasir küçə mahniları səsləndirilir. Hətta, “Ağlin varsa, evlənme” mahnisi kimi “şədəvrələr” toyalarımızın bəzəyinə çevrilib. Bəy-gelinin rəqsini əcnəbi mahnilərlə altında təşkil olunur.

Toy salonunun hazırlanması də milli heç nəyi ifadə etmir. Bəylə gelinə salona daxil olarken zorla spirtli içki (sampan şərabı) içirmək də milli mənəvi dəyərlərimizə ziddir. Bəyin geyimi dəyişməsə də, gəlinlərin geyimi getdikcə çıpalqlaşır. Toyda olan eksər qız qadınların da geyimi Azərbaycan qadınlarına heç bir aidiyiyati olmayan geyimlərdir.

Toyda yeni yeni hoqqalar keşf olunur- insanları zəherleyən fişənglərin yandırılması, müxtəlif hoqqabaz qruplarının çıxışının təşkil olunması və s. Axşam saat 10-da isə elə bir diskoteka təşkil olunur ki, adam dəhşətə gəlir. Dəhşətli dərəcəde yüksək səsle əcnəbi diskoteka mahniları qoyulur və hamı ortaçıda tullanıb düşür. Xüsusiət sərxaş olmuşlar elə vəcdə gelir ki, deyirsən bu dəqiqə buraları dağıdadəq.

Musiqinin səsinin normadan hardasa 254 dəfə yüksək qoyularaq beyinlərinin darmadağın edilmesi, tamadanan ağızına gələni danışması, müğənnilərin mahniları bərabər günde qoqaraq zarımı kimi şəyərən isə heç danışmağa dəyməz.

İndi gələk Azərbaycan toyunun əsas elementinə- yemek içmək məsələsinə. Süfrələrin üstündə lap nağıllarda deyildiyi kimi quş südü, can dərmanı- hər şey var. Məşhur filmdə deyildiyi kimi, süfrəni elə doldururlar ki barmaq basmağa yoxlamır...

Toy yemeklerinin və içkilərin çoxunun saxta, köhnə və ya keyfiyyətsiz olmasına kənara qoqaq. Müasir toy süfrəsi dünya tarixinin israfçılıq üzrə şəriksiz şah əsəridir. Burada obnlarla növbə kabalar və sait yemeklər, onlara növdə salatlar və turşular, onlara növbə meyvələr və çərəzlər 3 mərtəbə şəklinde elə düzülüb ki, sanki süfrə arxasında Qulliverlər oturub və hərəsi 10 kq yemek yeyəcəklər. Nəticədə, verilən yemeklərin azı 70 faizi istifadə olunmur və süfrədə qalır.

Bu yemek ki var- bu, bizim yaralı yerimizdir. İctimai müzakirələrdə hamı Avropa ölkələrini, Rusiyani, Yaponiyani misal götürür, “onlar bizdən ağıllıdır, toyda çox sade süfrə açırlar, bizim kimi 30-40 cür yemek vermirlər” deyir, lakin həmin adamların təşkil etdiyi toya gedəndə görürsən ki, özü başqalarından daha böyük həngame çıxarır.

Hər kəs bir-birinin bəhsinə girib daha “ağır” stol açmaq istəyir. Masalarda planetimizin Antraktida istisna olmaqla bütün materiklərindən gətirilmiş saysız-hesabsız nemətlər düzülür. Bununla fərqli edən toy sahibi heç düşünmür ki, bu həngaməni öz gücüne yox, qonaqların puluna həyata keçirir.

İş o yərə gəlib ki, indi toyu çağrılan adamın qanı it qanına dönür. Orta statistik vətəndaşımız ayda 2-3 toyu gedərsə aylıq maaşının azı yarısından keçməlidir. Bəs yarılmış ay neçə dolanacaq? Özü də bu işgəncə kiminsə lovğalanması üçün baş verir.

Toya gələn qonaqların siyahıya yazdırıldığı məbləğ, əslində, yeni evlənənlərə çatmalıdır. Bu pulla yeni ailə quranlar heç olmasa öz evləri üçün çatışmayan nələr isə ala bilər. Amma bu pullar şadlıq sarayının və digər hoqqabazlıq xidmətləri üzrə ixtisaslaşmış mərkəzlərin sahibinə çatır.

Hətta bəzən, heç toyu yazılmış pullar şadlıq sarayının xərcini ödəməyə belə çatır. Və toy sahibi borca düşür. Hətta elə hallar olub ki, şadlıq sarayının pulunu ödəyə bilmədiyi üçün bəy girov saxlanılıb.

Müasir toyalar özünüreklam yarışına döndərilib. Olmaz ki, onun əvəzinə xərclənən vəsaiti daha məntiqli məsələlərə yönəldək? Məsələn, sadə toy məclisi keçirib, qalan pulları yeni ailənin hansısa problemlərini həll etməsi üçün özlərinə saxlayaqla.

Ümumiyyətə, artıq açıq şəkildə demək olar ki, müasir toy mərasimlərinin Azərbaycan xalqının milli mədəniyyətinə, mənəvi dəyərlərinə zərrə qədər də aidiyiyati qalmayıb.



Ümumiyyədirdək, dünyaca məşhur “Formula-1” yarışının Azərbaycanda keçirilməsi ölkənin turizm potensialının bütün dünyada təbliğ edilməsində müstəsna rol oynayır. “Formula-1” yarışları iqtisadi cəhətdən cəlbedici və faydalıdır. Belə mühüm idman tədbirinin keçirilməsinin Azərbaycanın gücü, dünyada nüfuzu, yüksək iqtisadi potensialı ilə birbaşa əlaqəsi var. Məsələ ondadır ki, heç de bütün ölkələrə bu yarışların təşkilinə icazə verilir. Əlbəttə, belə genişmiqyaslı və əhəmiyyətli yarışa ev sahibliyi müəyyən çətinliklər də yaradır və bu, normaldır. Paytaxt sakinlərinin “Formula-1” yarışlarının keçirildiyi günlərdə yolların bağlanması və s. kimi müvəqqəti çətinlikləri anlayışla qarşılaması, bu mötəbər idman tədbirinin gətirdiyi dividendləri dərk etməsi müsbət haldır. SIA mövzu ilə bağlı şəhər sakinlə-

ri arasında sorğu keçirib.

Şəhər sakini Araz Abdulhuseynov: “Mən 2015-ci ilde Bakı Olimpiya Oyunlarında, ondan sonra da “Formula1” yarışlarında könüllü kimi iştirak etmişəm. Beynəlxalq yarışların keçirilməsi bizim ölkəye turist cəlb etmək və xarici valyutanın ölkəyə daxil olmasına deməkdir. Bu da ölkədə inkişaf, Azərbaycanın tanınması deməkdir. Turistlərin ölkəyə axını turizmin inkişafına dəstək olur”.

Şəhər sakini Nəzrin Əkbərzadə: “Beynəlxalq yarışların keçirilməsi, eləcə de “Formula1” yarışları ölkəmizin müasirləşməsi, daha da insanların dünyagörüşünün inkişaf etməsi, məlumatlanmağımız, biliqlik olmağımız məqsədile keçirilir. Nəcə ki, bizdən xarici gedib orada təhsil alırlar, xarici ölkələri görüb tanıyırlar, onlar da

tədbiri də bu cəhətdən önemli olacaq. Biz inkişaf etməkdə olan ölkə sayılırlıq. Ona görə, bu yarışlar bizim üçün də yaxşı sayırlar”.

Şəhər sakini Ayşən Nağıyevə: “Mənçə, beynəlxalq yarışların sayəsində ölkəmiz daha da gözəlləşir. Turistlər axın edir. Ölkəmiz haqqında dünyada fikir formalaşır. Bütün beynəlxalq tədbirlər Azərbaycanı dünyada tanır, xarici vətəndaşlar gelir. Turistlər digər illərdə də Azərbaycanı ziyarət etmək isteyirlər. İdman yarışları ölkəni tanıtmaq üçün ən sürətli yoldur. Bu cəhətdən “Formula1” yarışlarının əhəmiyyəti böyük dür. Belə yarışlar olmasa, diqqət mərkəzində olmaq çətindir. Hər ölkədə Azərbaycan adını eşidirdim. Ölkəmizi tanıyrılar. Bu, beynəlxalq yarışların sayəsindədir”.

Söylü Ağazadə

Ölkəmiz hər zaman dostluq, əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Cənab İlham Əliyevin cari ildə ADA Universitetində «COP29 və Azərbaycan üçün Yaşıl Baxış» mövzusunda keçirilən beynəlxalq forumda «Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüz mü» suallına cavabında səsləndirdiyi fikirləri yada salmaq istərdik. Dövlətimizin başçısı bildirmişdir ki, ən əhəmiyyətli körpü mənçə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir: «Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib.

Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünkü Azərbaycan cəmiyyəti esrlər boyu hər iki sivilizasiyanın, yeni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsemmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bize nəqliyyat əlaqələrinin qurulmasında fəal olmadığı dikte edir, çünkü mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz. Biz sərmaya qoymağa və tikintiyə başladıq.» Cənab İlham Əliyev bu fikrini, eyni zamanda, belə əsaslandırmışdır ki, təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr

İpek Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyadan mühüm nəqliyyat qoşşağına çevrilmək imkanları daha da artı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində de iştrək edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yeniden qurulmasına böyük əhəmiyyət verir.

Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat teh-

Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcmində görə beynəlxalq reyting cədvəlinde ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturunu, o cümlədən dəmir yollarını Çinin «Bir kəmər, bir yol» təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin de həyatı əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq. Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdən dərəcədə vacib rol oynadığını əyani şəkilde təcəssüm etdirir.

Son dörd ilə yaxın dövrədə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da, digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarını böyük dərəcədə artırır. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroporto MDB məkanında birinci yerdədir. «Mənim göstərişimle digər şəhərlərimizdə inşa edilmiş hava limanları

rin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsleri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytingi ildənilə yüksəlir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi temələ əsaslanan ölkəmizdə qarşındaki on il üçün görüləc işlər, icra mexanizmi tam aydınlaşdırılır.

Azərbaycanın COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfrans ev sahibliyi ölkəmizin beynəlxalq nüfuzunun, enerji diplomatiyasının uğurlarının təqdimatıdır. Bu baxımdan qeyd edilir ki, bərpəolunan enerji növleri ilə bağlı hədəflərimiz aydınlaşdırılır. Dövlət başçısı İlham Əliyevin əminliklə vurğuladığı kimi, çox ölkə Azərbaycanda bu sahəye vəsait qoymaq istəyir. Amma bu qədər imkanımız hələ yoxdur. Dünya Bankının qolu olan Beynəlxalq Maliyyə Korporasiyası təkcə dənizdə külək potensialımızı 157 min meqavat səviyyəsində təsbit edib. Cənab İlham Əliyev Azərbaycanın bərpəolunan enerji potensialından və əməkdaşlıq əlaqələrinin qurulması üçün mövcud imkanlardan bəhs edərək «Azərbaycanın özüne planlaşdırduğumız qədər bərpəolunan enerji lazım deyil və bu

Dostluq, əməkdaşlıq məkanı

bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyen cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikişin Beynəlxalq Hava limanlarına yönəldir. Artıq 2021-ci ilde Füzuli, 2022-ci ilde isə Zəngilan Beynəlxalq Hava limanlarının açılışı oldu. Üçüncü Beynəlxalq Hava Limanı isə Laçın rayonu ərazisindədir və 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməye imkan verir. Eyni zamanda, bu sahəyə qoylan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoylan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qaydan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub. Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilerik ki, qlobal çağışışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalasmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafia sisteminin gücləndirilməsini şərtləndirən amillərin əks olunduğu inkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Konkret konceptual proqramlar, düşünlülmüş ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanmış regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerine yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demografik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslerin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sisteminde mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələ-

səbəbdən hədəfimiz ixracdır.

Azərbaycan böyük bərpəolunan enerji potensialına malik olan ölkədir. Azərbaycan tarixən neft ölkəsi kimi tanınmasına baxmağaraq bu gün qaz və elektrik enerjisi ixracatçı kimi də mövqeyini möhkəmləndirir. Ölkəmiz regionda yaşıl enerji keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsaladlarına qarşı mübarizəyə böyük töhfə verir. 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ilii» elan edilməsi də Azərbaycanın iqlim dəyişmələrinin yaratıldığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə işq salır. Prezidentin Sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsaladlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafda bir beş milli prioritətdən biri «Təmiz etraf mühit və yaşıl artım ölkəsi» kimi müyyən edilmişdir. Həmin prioritətə uyğun olaraq, etraf mühitin sağlamlaşdırılması, yaşlılıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişləşmiş bərpə və yenidenqurma prosesində etraf mühitin qorunması prioritətdir. Həmin ərazilərdə «ağlılı şəhər», «ağlılı kənd» kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpə olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasetinin prioritətidir. Azərbaycan elektrik enerjisi istehsalının qoysuluş gücündə bərpəolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfəyir. Hər dövrün öz çağırışı vardır. Azərbaycan hər bir çağırış yüksək səviyyədə cavablandırımağa səy göstərir. Reallıq budur ki, Azərbaycan qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm aktorlardan biri kimi, xüsusən de bərpəolunan enerjinin inkişafı sahəsində davamlı layihələr həyata keçirir, regionda sülhü, sabitliyi və təhlükəsizliyi dəstəkləyir.

Yeganə Əliyeva



arasında köpülər qurmaliyiq. Çünkü bilavasitə qonşu və qonşunun qonşusu ilə yaxşı münasibət qurmasan, heç vaxt tranzit ölkə olmayacaqsın. Beləliklə, Xəzərin şərq sahilində yerləşən ölkələrlə, bir tərəfdən Mərkəzi Asiya ilə, digər tərəfdən isə Gürcüstan, Türkiye və bir çox Avropa ölkələri ilə güclü əlaqələrimiz var. Rusiya və İranla Şimal-Cənub marşrutu üzrə, habelə Şərq-Qərb qoşşaqından və əlaqədən danışmağımızın səbəbi budur. Bu qonşulardan yalnız biri ilə problemimiz olsa, bu, işə yaramayacaq və həyatımızı yaxşılaşdıracaqmı? Əlbette, yox.

Azərbaycanın əlaqələrinin inkişafında etimad mühitini qoruması yeni əməkdaşlıq formatlarının yaradılmasında, həmcinin mövcud olanların coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. Tarixi Zəfərimizdən sonra ölkəmizin müxtəlif dövlətlərlə ister ikitərəfi, isterse də çoxtərəfi çərçivədə əlaqələrinin yüksəلن xətə inkişaf etdiyinin şahidi olurraq. Ölkəmizin tranzit imkanları əməkdaşlıq əlaqələrinin dərinleşməsində əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölge dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilen Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Transxezər Nəqliyyat Marşrutu (TBNM) kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir. Büyük İpek Yolunun berpasi istiqamətində davamlı işlər görən Azərbaycan 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük

Tualet kağızları BAĞIRSAQ FLORASINI MƏHV EDİR?



Tualet kağızı müasir həyatda gigiyenani təmin etmək üçün istifadə edilən ən praktik məhsullardan biri kimi önə çıxır. Demək olar ki, hər evdə rast gəlinən və əsas məqsədi gigiyena olan tualet kağızı ilə bağlı edilən iddia ona olan baxışınızı dəyişəcək. Məlumdur ki, biz nəinki tualetdə, bir çox hal və məkanlarda əl-üzümüzzü də bu salfetlərlə silirik. Tualet kağızinin ağacdan hazırlanğı deyilir. Lakin ağac qəhvəyi rəng olduğu halda, bu kağızlar ağ rəngdir.

Bu kağızlara ağardıcılar və bir sıra başqa maddələr tətbiq olunur ki, rəngi ağ olsun. Nəticədə bağırsaq florasına ciddi zərər vurulur. Bu gün günümüzde bağırsaq xəstəlikləri həddindən artıq çox yayılıb. Bunun səbəbi tualet kağızlarıdır?

SıA mövzu ilə bağlı araşdırma aparıb.

Bir sıra mənbələr göstərir ki, tualet kağızının istifadəsi praktiki olsa da, onun istehsalında istifadə olunan kimyəvi maddələr zəhərli dir. Tualet kağızı hazırlamaq üçün istifadə olunan materiallar və onların bədənimizə zəhər kimi zərər verdiyini öyrənəndə hamısını atmaq istəyecəksiniz. Hətta arasıra gigiyena üçün istifadə edilən tualet kağızı ilə ağız və burnumuzu belə silirik.

Tualet kağızının tərkibindəki zəhərli maddələr ordan istifadə etdikcə bir çox xəstəliyə səbəb olur. Onun yumşaq və ətirli olması üçün ona əlavə edilən maddənin insan sağlamlığına ciddi təsiri var. Tualet kağızı istehsalçıları "kommersiya sırrı" kimi istifadə edilən kimyəvi maddələri açıqlamamayaq üstünlük verirlər. Lakin tualet kağızını yumşaq etmek üçün təhlükəli kimyəvi maddə olan "formaldehid" dən istifadə edilir. Formaldehid özəl bölgələrinizi qıcıqlandırır. Bu da gözlərinizin, dərinizin və boğazınızın daha həssas olmasına səbəb olur.

Allergiyaya şərait yaradır

Formaldehid təsirli tualet kağızlari bazar rəflərində düzülüb. Gözəl və yumşaq qoxu vermək üçün istifadə edilən digər maddələr allergiyanızı artırıra və ya yeni bir allergiyaya səbəb olara bilər.

pH balansını pozur

Süni ətir tualet kağızı qoxusunu xoş etmək üçün istifadə olunur. Bu süni qoxu tualet kağızının istifadə olunduğu xüsusi sahənin pH

balansını pozur. Bu da infeksiyaya yoluxmağıniza səbəb olur. Tualet kağızı seçiminiz hətta reproduktiv sisteminizin sağlamlığına təsir edə bilər.

Təkrar emal edilmiş tualet kağızlarının zərərləri

Son illərin məşhur məhsullarından olan təkrar emal edilmiş tualet kağızı daha yaxşı seçim kimi görünse də, tərkibində endokrin sistemi pozan Bifenol A və ya BPA var. BPA kimyəvi cəhətdən məhsuldarlıq və uşaqlığın funksiyası üçün vacib olan estrogen hormonuna bənzeyir.

Estrogenləri təqlid etdiyi üçün BPA reproduktiv problemlərə səbəb ola bilər. Əslində, tibb mütəxəssislərinin aile qurmaq istəyən qadınlara tövsiyə etdiyi ilk şey BPA-dan çəkinməkdir. Xüsusi yerlərinizi təmizləmək üçün tualet kağızı istifadə etsəniz də, bu, axtardığınız təmizləmə üsulu olmaya bilər. Qiçıqlanmaya səbəb olmaqla yanaşı, tualet kağızı ilə silmək mikropların kirdən əllərinizə və dırnaqlarınıza keçməsi deməkdir.

Öksər insanlar tualet kağızının insan sağlamlığı üçün təhlükəli olabilecəyini belə düşünmürələr. Gelin etiraf edək ki, tualet kağızı dedikdə, biz ən yumşaq və ən ağ olanına üstünlük veririk. Ancaq həqiqət budur ki, bu cür kağızlar bədəninizə ən zəhərlidir. Əslində, öksər

kommersiya kağız məhsullarında 100.000-dən çox kimyəvi maddənin istifadə edildiyi iddia edilir. Belə olduğu halda, uzun müddəti istifadədə tualet kağızının insan sağlamlığına menfi təsiri əhəmiyyətli ola bilər. Bu zəhərli maddələr dərimizdən sorulur və qan dövranımıza gəlir. Bu toksinlərdən ən təhlükəlisi xlordur və təessüf ki, tualet kağızı istehsalında ən çox istifadə edilən ağardıcı maddədir. Uşaq salfetləri, kağız dəsmallar, qəhvə filtrləri, süd qutuları və s. Gündelik istifadə etdiyimiz bir çox məhsulların tərkibində xlorid var. Xlor ağartıcı dioksinsin və furanlar kimi təhlükəli toksinləri buraxır. Dioksin reproduktiv və inkişaf problemləri, immunitet sistemine zərər, hormonlara müdaxilə və həmçinin xərcəngə səbəb ola bilər. Bundan əlavə, dioksin bir növ POP (davamlı üzvi çirkəndiricisi) və yüksək kimyəvi sabitliyə malikdir. Dioksinin yarı ömrü 7-11 ildir və yağ toxuması tərəfindən

mühitə təhlükə yarada bilər. Selüloz və kağız fabrikinin tullantı suları azot və fosfor kimi su obyektlərində oksigenin tükənməsinə səbəb ola və ya pisləşdirə bilən

sorulur, beləliklə bədəndə və ya ətraf mühitdə yiğilməyə səbəb olur.

Ətraf mühitə zərəri

Tualet kağızı tekce insan orqanızminə zərər vermir, həm də



əmələ gələn tullantılar səbəbindən ətraf mühitin çirkənməsinə səbəb ola bilər. Bunun əsas səbəbi xüsusi silə son illərdə tualet kağızı istehsalında istifadə edilən kimyəvi maddələrin miqdərinin artmasıdır. Normalda tualet kağızı çirkab su təmizləyici qurğuya çatmadan evvel əriyir. Bu, tualet kağızının adətən bitki selülozuna əsaslanması ilə elaqədardır və kağız su ilə doyduqda, su molekulları kağız əriyənə qədər sellüloza bağlarını zəiflədir. Ancaq yumşaq, uducu və güclü tualet kağızı istehsal etmək üçün istifadə edilən kimyəvi maddələrə görə çirkab su ilə birlikdə daha çox kimyəvi maddələr buraxılır. Suda olan mikroplar həll olunmuş kağızı yeyir, bu da onu lile çevirir.

Diger tərəfdən, tualet kağızının istehsal prosesi də ətraf mühitə mənfi təsir göstərir. Kağızın qablaşdırılması və möhkəmləndirilməsi kimi istehsal prosesləri də ətraf

mühitə təhlükə yarada bilər. Selüloz və kağız fabrikinin tullantı suları azot və fosfor kimi su obyektlərində oksigenin tükənməsinə səbəb ola və ya pislesdirə bilən

maddələri buraxır, bu da evtrofifikasiya kimi tanınır. Beləliklə, həm tualet kağızının istehsalı, həm də istehlakı ilə bağlı ciddi problemlər yaranır bilər. Bu səbəbdən tualet kağızı seçərkən həm öz sağlamlığını, həm də ətraf mühitə təsirini nəzərə alaraq şüurlu olmalyıq. Ekoloji cəhətdən təmiz, təbiətdə çox həll olunan, zərərsiz kimyəvi maddələrlə ağırdılmış, boyaya və etirəsiz məhsullar seçməklə özümüz və gələcək nəsillər üçün düzgün addım atmış olur.

Tualet kağızı düzgün istifadə edilməkdən, anal çatlar və infeksiyalar kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Tualet kağızından istifadə vərdişi insanlara gigiyena təmin etməkdən daha çox zərər verə bilər. İnsanların özüne qulluq təmizliyi üçün istifadə etdiyi tualet

kağızı qalıcı təmizlik təmin etmədiyi üçün təsirsiz bir üsul ola bilər. Anal təmizliyi yalnız tualet kağızı rulunu ilə etmək nəcisin qalıqları səbəbiylə anal çat və sidik yolları xəstəlikləri kimi sağlamlıq problemlərinə səbəb olur.

Tualet kağızı tam təmizləmir

Yaponiya, İtaliya və Yunanistan kimi ölkələr özlərini təmizləmək üçün, ümumiyyətə, sudan istifadə edir, Böyük Britaniya, ABŞ və Avstraliya kimi ölkələr isə tualet kağızından istifadə edirlər. Bununla belə, tualet kağızı təmizləyərkən nəcisin və sidik yolları silir, lakin qalıqları tam təmizləmir. Buna görə nəm salfet kimi alternativlərdən istifadə etməklə bakteriyalar öldürülür.

Bundan əlavə, tualet kağızının kobud istifadəsi ağır anal çatlara və ya hətta hemoroidlərə səbəb ola bilər. Bu vəziyyətdə, sağalmaq səkkiz-on iki həftə çəkə bilər. Eyni şəkildə, tualet kağızından kobud istifadə zamanı sidik yollarının infeksiyaları da baş verə bilər. Yaş salfetlərdən istifadə daha yumşaqdır və bütün gizli zərərlə bakteriyaları temizləmeye imkan verir.

Həddindən artıq tualet kağızı istifadəniz altında yatan sağlamlıq problemləri



Anal fistula: Anal abse rektuma ağrı, qızartı və axıntıya səbəb ola bilən infeksiyadır. Müalicə olunmayan anal abseslər anal fistula çevrilə bilər.

Bağırsaq sizması: Necis tutmama kimi de tanınan bağırsaq sizması, bağırsaq hərəkətlərini tutmaqda çətinlik çəkməye başladığınızda baş verir.

Hemoroid: Hemoroid düz bağırsaqın içərisində və ya xaricində şişkin qan damarlarıdır. Onlar qışınma, ağrı və qanaxma kimi simptomlara səbəb ola bilər. Hemoroid olduqca yayılmış bir xəstəlikdir. ABŞ-da hər 20 böyükdən 1-də və 50 yaşdan yuxarı yaşılların təxminən yarısında hemoroid olduğu təxmin edilir. "Böyük zərurət" kitabının müəllifi Rouz Corc milyonlarla insanın anuslarla çirkili gəzisməsini təccübəldəndir və deyir: "Tualet kağızı necisləri təmizləmir, sadəcə onu daha da yayır" deyib. Xüsusi tualet kağızı istifadə edərkən arxadan öne doğru sildiyiniz zaman bakteriyalar anusdan öne doğru çəkilir ki, bu da kişi və qadınlar üçün ciddi infeksiya riski yaradır.

Nəm salfetlə əvəzlayın

Mütəxəssislər tualet kağızı üzərində bağırsaq parazitləri ilə temasda olma ehtimalını da qeyd edir və nəm salfetlər istifadənin həm gigiyena, həm də sağlamlıq baxımından daha yaxşı olduğunu bildirirlər.

Ayşən Vəli

Rəsmi Bakı çoxvektorlu və müstəqil siyaset yürütməklə, bütün dünya ölkələri ilə münasibətlərini daha da yaxşılaşdırığı halda, İrəvanın bu vaxta qədər mövcud olan bütün münasibətləri, əlaqələri getdikcə daha da pisləşir. Azərbaycan hətta Ukrayna, eləcə də Rusiya ilə münasibətlərini yaxşılaşdırmaqdadır, amma bunun fonunda Ermənistan hər iki ölkə ilə münasibətlərini gərginləşdirir. Rəsmi Moskvanın mövqeyindən də görünür ki, Ermənistan itirməkdə, bütün istiqamətlərdə davamlı olaraq fiasko ilə qarşılaşmaqdadır.

Marionet kimi çıxış edən, hansısa qüvvələrin əlinde alətə çevrilən Ermənistanın uğurlara qətiyyən ümidi belə ola bilməz.

Ukraynanın Azərbaycana olan münasibətinin get-gedə daha da yaxşılaşmasına görə haylar təəccüb hissi keçirirlər. Bunu Ermənistanın mətbuatının mövqeyindən də başa düşmək çətin deyil. İndi erməni mediası daş atıb başını tutur ve Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini başa düşməkdə erməni cəmiyyətinin çətinlik çəkdiyini etiraf edir. Hətta Ermənistana məxsus kütüvi informasiya vasitələrində sual olunur ki, Ukrayna necə



Hayların səhv addımlarının nəticəsi olan FIASKO



sakitleşdi? Sual olunur ki, ukraynalılar məhz ruslarla olan münasibətlərin fonunda niye anti-Azərbaycan mövqe bildirmirlər? Həmçinin, erməni KİV-lərində sual edilir ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya sefərindən niye Ukraynada narazılıq olmayıb? SOCAR-in yanacaqdoldurma məntəqələrini boykot etmək barədə çağırışları da bir bayraq olaraq istifadə etmək istəyən haylar hələ də başa düşmədikləri məqamların olduğunu etiraf edirlər. Bəzən bunu sözügedən şirkətin "Qazprom"la müqavilə bağlanması ilə izah edirlər. Məsələ burasındadır ki, haylar hələ də başa düşə bilmirlər ki, Azərbaycan özünün düşünülmüş, məqsədönlü və ağıllı siyaseti ilə heç bir ölkə ilə münasibətlərini korlamır. Əksinə, rəsmi Bakı demək olar ki, bütün dünya ölkələri ilə davamlı şəkildə münasibətlərini yaxşılaşdırır, əlaqələrini genişləndirir. Hətta ölkəmiz bizi yaxın olan, qardaş ölkələr hesab olunan bir çox dövlətlərlə daha yaxından əməkdaşlıq, tərəfdəşlik edir. Dövlətimizin, dövlət başçımızın apardığı uzaqqorən, düşünülmüş siyaset sayəsində bir sıra ölkələrlə müttəfiqlik münasibətləri belə yaran-

maqdadır. Bunu isə haylar qətiyyən həzm edə bilmirlər. Heç başa da düşmək istəmirlər. Başa düşmək istəmirlər ki, Azərbaycan belə uğurlar əldə etmək üçün daim özünün düşünülmüş siyasetini müstəqil şəkildə həyata keçirir. Anlaya, dərk edə bilmirlər ki, hansısa ölkələrin marioneti kimi çıxış edən, hansısa qüvvələrin əlinde alətə çevrilən Ermənistanın uğurlara qətiyyən ümidi belə ola bilmezdi. Hələ də fərqində deyillər ki, kimlərinse siyasetinə xidmət etməklə, ambisiyalara qul olmaqla, işgalçılıq dövlət siyaseti hesab etməklə, qətiyyən nüfuz qazana bilməzlər və itirdikləri ancaq etdikləri səhvərin nəticəsidir və istənilən sahədə qarşılaşdıqları fiasco da məhz bu baxımdan səbəbsiz deyil.

Erməni cəmiyyətində narahatlıqların doğurduğu rezonans

Diqqətə çatdırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında Kazanda keçiriləcək BRICS sammitine artıq dəvət olunması belə erməniləri bərk qıcıqlandırıb. Hayların hövəsəsini daraldan ən diqqətən məqam isə Bakının bu təşkilat-


ta üzv olmaq üçün müraciətini Moskvanın dəstəkləməsidir. Belə bir dəstəyin olması barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov açıq şəkildə jurnalistlərə məlumat da verib və görünür, ermənilər bundan daha çox narahat olmağa, qıcıqlanmağa başlayıblar. Əsasən də haylar ona görə qıcıqlanırlar ki, Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciətini şərh edən rusiyalı nazir müavini, Moskvanın "buna çox sevinməsi" barədə fikir bildirməsidir. "Biz Azərbaycanı dəstəkləyirik. Biz inanırıq ki, bu, yəni BRICS-ə qoşulmaq, şübhəsiz ki, əlavə dənəmik və unikal təcrübə gətirəcək. O cümlədən bir çox gündəmlər üzərində eyni vaxtda və konstruktiv şəkildə işləmək, BRICS üçün çox xarakterik olan bir şey gətirəcək", deyə Ryabkovun bildirməsi erməni cəmiyyətində narahatlıqlardan dolayı bir rezonans da doğurub. Eyni zamanda, Ryabkovun dediklərinin Kiyevdə eşidilmesi, hətta bunu eşindən sonra hansısa qeyri-adi reaksiya verilməməsi hayların yuxularını ərşə çəkib. Məhz məlum fikirlərdən sonra Azərbaycan qazını özləri vasitəsilə Avropaya nəqəl etmə-

yə hazır olduğunu bəyan etməyə üstünlük vermələri erməni cəmiyyətinin səhrini tamam daşırb. Soruşmaq ayıb olmasın, niye ermənilər beləcə qıcıqlanırlar və özlərinin hansı haqla müqaişə etməyə çalışırlar? Axi işgalçi ölkənin işgalçılıqdan başqa məqsədi, niyyəti, əməli fəaliyyəti olmayıbsa, bu gün hansı üzlə hansıda ola bilərlər? Azərbaycan özünün bütün istiqamətlərdə, ələlxüsüs da iqtisadi baxımdan inkişafını təmin etdiyi bir dövrdə ermənilər ancaq işgalçi əməllərinə görə fəxr etməklə məşğul idilər. Axi məhz həmin işgalçılıq siyasetinə görə Ermənistan beynəlxalq layihelərən kənarda qalıb və bu gün də marginlaşmış, künçə qisılmış durumda olmaları da səhv yolda olmaları səbəbindəndir. Hayların hər dəfə qarşılaşdıqları fiasco məhz səhvlerinin mənətiqi nəticəsi olaraq təzahür edib və heç olmasa gec də olsa bunu anlasalar, səhvleri, ambisiyaları, işgalçılıq meyillerini bir tərəfə qoyub, normal qonşuluq siyaseti aparsalar, o zaman hansıda ümid etmələrən dəyərdi. Amma indi belə bir ümidi olmadığını öz gözleri ilə görürler və qıcıqlanmaları da, kompleksə düşmələri də bu səbəbdəndir.

Hayların ağıllarına gələni etmələri hələ də səhv yolda olmalarının təzahürü və isbatıdır

Bəli, Azərbaycan eyni zamanda həm Ukrayna, həm də Rusiya ilə münasibətləri yaxşılaşdırda bildi, hansıki ən diqqətən məqam ele budur. Həqiqətən de ölkəmiz Avropa İttifaqının mühüm müttəfiqinə çevrildi. Bir çox ölkələrlə daha yaxından əlaqələr qurdıq. Müttəfiqlik etdiyimiz ölkələrin sayı da günü-gündən artmaqdadır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə böyük sürətlə artıq. Ölkəmiz dünyada söz sahibinə çevrilib. Rəsmi Bakı ilə hesablaşmaq məcburiyyətinin olması faktı dəfələrlə müşahidə olunub. Azərbaycanın artan imici də düşmənlərinin gözünü çıxarmaqdadır. Uğurlarımızdan qıcıqlanan bədnəm qonşularımız bunu qəbul belə etmək istəmir. Qəbul etmək istəməmələri dərək yarı, onlar hələ də dərk edə bilmirlər ki, işgalçi ölkəni Azərbaycanla müqaişə belə etmək mümkün deyil, hansıki bunun da məlum səbəbləri var. Səbəb odur ki, daim inkişaf, tərəqqi uğrunda çalışan Azərbaycana heç zaman işgalçi Ermənistan tay ola bilməz. Heç zaman Azərbaycanın uğurlarını həzm etmək onlara, hayllara asan olmayıcaq. Ona görə ki, yanlış yolda olmaları, səhv addımların atmalarının fonunda qarşılaşdıqları uğursuzluqların öz səhvleri olduğunu anlamamaqla, dərk etməmək çətinlik çəkmələri buna imkan verməz. İndi erməni cəmiyyəti rəsmi İrəvanın bütün səhvərini, ölkələrinin qarşılaşlığı fiaskonu qəbul etmək, "udmaq" məcburiyyətindədir. Dəfələrlə erməni baş nazir Nikol Paşinyan tənqid atəşinə tutulsa da, haylar da uydurduqları şəkilde onu türklərə, Türkiyəyə və Azərbaycana satqınlıq etməkde ittihad etsələr də sonda səslərini böyməq məcburiyyətində qaldılar. Hər şeyi yalnız hakim komandanın üzərinə atmağın özünün də bir səhv olduğu qənaətinə gelmələri də bu baxımdan anlaşılandır. Ona görə anlaşılandır ki, küçə nümayişçisi olan Nikol Paşinyan ermənilərin özlerinin hakimiyyətə getirdiklərini ele özlərindən yaxşı bilən də yoxdur. Artıq erməni cəmiyyəti çox yaxşı bilir ki, ölkəsinin hakimiyyət komandasını məhz özləri hakimiyyətə getiriblər. Yaxşı bilir, yaxşı başa düşür ki, eli sarıqlı, beli çantalı ABŞ layihəsi olan Paşinyana inanmaları özü də yanlışlıq və səhv olub. Ümumiyyətə, erməni cəmiyyətinin səhvlerinin sayı-hesabı yoxdur. İndi də sülh gündəliyinə barmaqarası baxmaları, sülh deyil, regionda münaqışını qızışdırmaq üçün ağıllarına gələni etmələri hələ də səhv yolda olmalarının təzahürü və isbatıdır. Hayların belə səhv addımları narahatlıq doğurduğu kimi, bundan sonra da doğurməlidir. Buna Rezonans dedikdə daha doğru səslənir. Hayların səhv addımlarının nəticəsi olan fiasco da bu səhvərdən qaynaqlanır.

Inam Hacıyev



Artıq 4-cü ildir ki, görkəmli tarzən Mirzə Sadıq Əsəd oğlu Sadıqcanın doğum günüünü doğulduğu Şuşanın azadlığı ilə, ümumiyyətdə Zəfərli Vətənimizdə anırıq. Qarabağ Zəfəri dağından-dəşindən, çəmənindən-gülündən, havasından-suyundan, tarixi abidəsindən-yerlərin-dən, məscidindən-pirindən tutmuş bu yerlərin böyük şəxsiyyətlərinə kimi, illəminin Şuşanın başı dumanlı dağların-dan, yaşılı ətəyindən, allı-güllü çəmənindən, Ağdamın bəyaz atlılarından, Füzulinin adaşı Füzulidən, Xudafərinin Araza sevdasından, Suqovuşanda görüşən sulardan, Laçının dolanbacların-dan, Kəlbəcərin işş papaqlı dağların-dan, Zəngilanın bir-birinə çiyin verən meşələrindən alan sənət adamlarına qədər hər bir canlıya ikinci həyat verir.

Qarabağın 30 illik süküntündən sonra buradan Üzeyirin üreyimizle qoşa döyünen melodiyaları, Xan Şuşinski, Bülbülün, Cabbar Qarağdıoğlu, Hacı Hüsnün, Məcid Behbudovun, İslam Abdullayevin əsrarəngiz səsləri, Vaqifin, Nətəvanın qelbələri riqqətə getirən misraları eşidilir. Sıxır sinəsinə Sarı Aşiq sazını, "Zəfər"dən deyir. Eləcə də Mirzə Sadığın sinəsinə basıldığı tarının müşəyiində möcüzəli xalq mahnıları, müğamlar, eləcə də "Zəfər" müğəmi azad yurdlarımıza yeni həyat bəxş edir...

Bu dünyadan bir Sadıqcan keçdi...

Mənbələrdən məlum olur ki, XVIII əsrən etibarən Yaxın Şərqi ölkələrində, o cümlədən Azərbaycanda xalq tərefindən böyük sevgi ilə sevilən və qiymətləndirilən xanəndə ve sazəndələrə "can" kimi yüksək ad ve yaxud təxəlliş vermiş. Belə bir əzizləmə Mirzə Sadığa da müyəssər olmuşdur. Həm tarın texniki vəziyyətini təkmilləşdiridiyine, həm de tarda və kamançada gözel ifasına görə Sadıqcan öz dövründə "Qafqazın birinci tarzəni" kimi tanınmış.

Sadiqcan həm kamançada, həm de tarda o dövrün məşhur xanəndələrin müşəyi edərdi. Artıq onun sorağı Qarabağdan kənara çıxmışdı. Cənubi Qafqazda, Şərqi dünyasında Sadıqcanı yaxşı tanıydılar. Onu tez-tez öz məclislərinə, toyularına, xeyir işlərinə dəvət ederdilər. Sadıqcanın adı Cabbar Qarağdıoğlu kimi xanəndə ilə yanaşı çəkilirdi.

Bəstəkar Əfrasiyab Bədelbəyli Sadıqcanın bəzen sağ əlini (mizrab olmadan) istifadə etmədən, sol əlinin barmaqları ile fərqli səsler yaratmasını, simlərə xüsusi bir şəkildə vuraraq və ya basaraq müxtəlif səslerin uzanması üçün pərdələri çəkməsini söyləyirdi. Bu fikri təsdiqləyən daha bir fakt da var. Tarzən Bəhrəm Mansurovun atası olan Məşədi Süleyman bəy Mansurov

Sadiqcanı belə xatırlayırdı: Onun tarla möhtəşəm ifası insanlar üzərində bir növ anlaşılmaz güce malik idi. O, mizrab olmadan, virtuozi kimi tarı çənəsinə qaldırıb, bəzən isə tarı boynunu əyib qaldırıb. O, həm də bezən aşıqlar kimi, tarı başının üzərinə qaldırırdı. Buna bənzər digər faktı isə musiqi tədqiqatçısı Əbdülhəmid Babayev söyləyirdi: Mən ilk dəfə Sadıqcanı 1897-ci ildə Bakida - İçərişəhərdə Hüseynbəy Ağayevin toyunda gördüm. Cəmi Qafqazda belə gözəl tar çalan olmayıb. Sadığın çox gözəl camalı var idi. Ucaboy, enlikürək və cüssəli idi. O, məclise çox edəb və erkənla girdər. Camaat ona sonsuz hörmət bəslərdi. Onun elində o qədər qüvvə var idi ki, tarı çox zaman mizrabsız çalardı.

Diz üstündən sinəyə

Tarin adı hər zaman müğamlarımızla qoşa çəkilib. Yeni müğamsız tar, tarsız müğəmin olması təsəvvürlərə belə gələ bilməz. Əfrasiyab Bədelbəylinin dediyi kimi: "Əger nəzərə alsaq ki, müğamların ifasında tar çalğı alətləri içərisində əsasdır, onda Mirzə Sadığın tarının son nəticədə Azərbaycan musiqi sənətinin inkişafında dönüş yaratdığını inamlı demək olar. Mirzə Sadıqdan başlayaraq Azərbaycan müğamlarının mahiyyəti, onların



ifadə vasitələri, təsir gücü və ifa üsulları yeni bir mərhələyə qalxmışdır. Mirzə Sadığ Azərbaycan musiqi tarixində yeni bir şəhifə açmışdır".

Azərbaycan müğəminin inkişafı tarixinde misilsiz xidmətləri olan Sadıqcan musiqi mədəniyyətimiz həm də novatoru olmuşdur. Azərbaycan musiqi tarixinin tədqiqatçısı Firudin Şuşinski yazırkı ki, Sadıqcan tarın təkmilləşdirilməsi üzərində işləyərək quruluşunu dəyişmişdir. Tarın qolunda olan bir çox artıq pərdələri atıb, 17 pərdə saxlamış, səsini gücləndirmək üçün birinci qoşa aq simin və qoşa sarı simin hərəsindən bir oktafa yuxarı zil səslenən iki cüt cinkənə simi eləvə etmişdir. Tarın rezonansını artırmaq, həm də lazım gəldikdə səsləndirmək üçün sarı simdən bir oktava aşağı, yəni bəm səslenən bir qalın sarı boş sim də artırılmışdır. Bundan əlavə, tarın qolunun yuxarısında, yəni kəlləyə yaxın yerdə əlavə pərdə bağlamaqla "lal barmaq" üslubunu da icad etmişdi. Sadıqcanın qədər tarin beş simi var idi. O, tara altı sim də əlavə edərək 11-ə çatdır-

di. Onun yaratdığı yeni tar daha gözəl, daha mükəmməl hesab olunurdu.

Həm də o zaman tarı adət üzrə diz üstündə qoyub əyilərəçələrlər. Sadıqcan bu bəsət qaydani sıradan çıxaraq həmin alətin tarixində ilk dəfə onu sine üzərində cəlmağa başladı. Məhz onun təkmilləşdiridiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılıraq milli musiqimizin rəmzinə çevrilib.

Tarin dilini bilən, müğamlarımıza yaxınlaşan bələd olan bu sənətkarın bənzərsiz qabiliyyəti möcüzə hesab olunan başqa bir hadisədə də öz əksini tapmışdır. Bu, bir istedaddanmı, Allah vergisindənmi irəli gələn möcüzə imiş, bilmirəm, amma şahidlər nağılı edir ki, Sadıqcan qaratoyuşa bir neçə kiçik təsnif və mahnları öyrədə bilmiş. Bu barədə Qurban Pirimov yazırkı: "Bir gün Sadıq məndən xahiş etdi ki, onun üçün Gülablıdan bir bülbülb getirim. Mən də bir şeyda bülbülb, bir də qaratoyuq apardım. Bir gün gəlib gördüm ki, o, qaratoyuğun qabağına bir güzgü qoyub. Özü isə kənarda durub tar çalır. İndiki kimi yadımdadır. O qaratoyuqların çöldə oxumalarına bənzəyen bir təsnif çalırdı. Güzgüdə öz şəkline tamaşa edən qaratoyuq birdən başlıdı oxumağa. Mən təccübədən yerimdə quruyub qaldım. Sadıq belə sənətkar idi. O, görünməmiş bir möcüzə idi".



Şuşada Sadıqcanın evi bərpa olunur

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması müjdəsini xalqımızın Bakıda-Şəhidlər Xiyabanından verən, Qarabağ Şuşasız təsəvvür etməyən Ulu Öndər Heydər Əliyevin Qarabağın işğaldən azad olunması ilə bağlı vəsiyyətini xatırladan və ata vəsiyyətinə əməl etdiyini qürurla söyləyən dövlətimizin başçısının Şuşaya hər səfəri bu gözəllər gözəli şəhərin yeni bir abad ünvanı ilə tarixləşir. İki il əvvəl mayın 10-da Ümummülli Liderimizin doğum günündə Qarabağın baş tacı Şuşada olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada bir sıra obyektlərin açılışında iştirak etmiş, bərpa işləri ilə maraqlanmışlar. Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtılı yaşadıığı ev də bərpa olunanlar sırasındadır. Sadıqcanın evində bərpa işlərini humanistlik, qayğıkeşlik, yenilikçilik rəmzi, dövlətimizin inkişafında xüsusi yeri olan Heydər Əliyev Fondu heyata

keçirir.

Qədim müğamlarımızdan "Zəfər" müğəmə

Qarabağ Zəfəri ilə Sadıqcan tarına yeni bir sim əlavə etdi, 12-ci simi-Zəfər simini. Bu sim qəlbimizin sarı simidir- həm hicran, həm vüsəldir, həm kədər, həm sevincdir. Bu sim 30 ilin qara sevdası, 44 günün sevdasıdır. Bu sim həm övlad dağı, həm də qurur dağıdır. Şəhiddir, qazıdır, lakin həm də Vətən sevgisi, yurd məhəbbətidir. Anaların qara yox, al şalıdır-qürur şalıdır. Ataların oğul təşnəsi yox, torpaq-namus, şərəf xilaskardır. Bu sim anası Azərbaycana 30 illik həsrətdən sonra qovuşan Qarabağdır. Zəfərdir, ordudur, əsgərdir, müzəffər sərkəddədir. Meşhur tarzən, bəstəkar, böyük sənətkar Sadıqcanın Azərbaycan tarının ahəngdarlığı üçün 5-dən 11-ə qaldırıldığı, daha təsirli etməsi üçün artırıldığı 12-ci simdir. Zəfər neğməsi yalnız o simle ifa olunur indi. Bu sim Qarabağın bütün ellərinə azadlıq neğməsini yaydıqca, onu yaranan sənətkar haqqında da səhbət açmağa səbəb yaradır.

Tək milli musiqi aləti tara yox, eyni zamanda milli musiqimiz müğəmə da bir səra yeniliklər gətirən Sadıqcan "Segah" müğəmini inkişaf etdirərək ona "Zabul" pərdəsini, "Mirzə Hüseyin" segahına isə "Müxalif" əlavə etmiş, "Mahur" u dəha təkmilləşdirmişdir. Sadıqcanın bu ixtirasından sonra ister bəm, isterse də yüksək səs diapazonuna malik xanəndələrə "Zabul" u oxumaq daha əlverişli olmuşdur. Çünkü yənə də musiqişünasların dediyinə görə "Segah" müğəməni tamamlaşdırıcı (yəni "Mayeizabul", "Manəndi-Müxalif", "Orta Segah", "Məxluq", "Şikəste Y-i-fars", "Mübəriğ", "Əraq", "Yədi hasar", nəhayət, "Aşıqi-gus" şöbəsindən sonra təkrar "Zabul" a qayıtməq) oxumaq üçün "Zabul-segah" öz həcmi etibarı ilə xanəndəyə daha gözəl şərait yaradır.

Sadiqcanın əvvəl "Mahur" müğəminin bir dəstgahı mövcud idi. Sadıqcan "Mahur" a "Mahur-Hindi" və "Orta Mahur" dəstgahlarını əlavə etmiş, "Orta Segah" və "Bayati-Siraz" müğəmlərinə bir neçə rəng bəstələmişdir.

Sadiqcan tarımıza 12-ci simi əlavə etməklə "Zəfər" adlı müğəmimizin ifasına həyat verdi. Qoy bu sim heç susmasın, "Zəfər" müğəməni səsləndirsin. Bu səs öz gücünü Qarabağa yeni həyatın qayıtmışdan, bütöv Azərbaycandan, vətənpərvər gencərimizdən, ölməz şəhidlərimizdən, əgid qazılərimizdən, ətrafinda six birləşdiyimiz müzəffər sərkərdəmizdən alır. Qoy bu "Zəfər" müğəmə heç susmasın. Susmasın ki, yaxınlıqdakı düşmənin qulaqlarını hər an məğlubiyyət acısı ilə "oxşasın".

Mətanət Məmmədova

Aleksey Naumov: "Qərbin yardımını Ermənistani Azərbaycandan güclü edə bilməyəcək"



"İrəvan Bakının şərtləri ilə razılaşmayana qədər sülh razılaşması imzalanmayacaq"

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Bakı ilə İrəvan arasında sülhün perspektivləri ilə bağlı fikirlərini "Moskva-Baku" portalına müsahibəsində şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

ovlayır. Ya Qərbən gələn pul, ya silah, ya da Ermənistana xeyir verən siyasi bəyanatlar. Bu gün Ermənistan hökuməti "dövlət idarəciliyinin səmərəliliyinin artırılması, iqtisadi problemlərin aradan qaldırılması" və "demokratyanın inkişafı" üçün ABŞ-in qrant yardımının 250 milyon dollara

xarici siyaset aktuallığını itirəcək. Ona görə də Ermənistanın baş



- Aleksey, belə görünür ki, Ermənistanın baş naziri Azərbaycanla sülh sazişinin imzalanmasını gecikdirmək məqsədi güdür...

- Doğrudan da, belədir, amma hər siyasi addımın öz səbəbi var. Heç bir siyasi addım elə-bəle atılmışdır; Nikol Paşinyanın indi sülh müqaviləsi bağlamağa əsası yoxdur, çünki bu, ona heç nə verməyəcək. Və eksine: sülh müqaviləsinin bağlanması prosesini gecikdirmək ona kifayət qədər çox şey verəcəkdir. Ermenistanın baş nazirinin vəziyyəti və taktikasını obrazlı şəkildə baliq ovu prosesi ilə müqayisə etmək olar. Balaqçı çubuqunu gölmeçəyə atr və qarşımağa nəyin düşəcəyini gözləyir. Bu yaxşı bir baliq da ola bilər, deşik ayaqqabı da ola bilər. Amma siyasetçilər yemi atmasalar, bundan heç nə çıxmayaçaq. Sülh danışçılarını gecikdirmən Nikol Paşinyan daim özü üçün nə isə



qədər artırılmasını təsdiqləyib.

Nikol Paşinyan Ermənistanı dünyadiselerinin diqqət mərkəzində saxlayır. Çoxları bunu müzakirə edir, çoxları deyir ki, İrəvan və Bakı sülh müqaviləsi imzalamalıdır. Amma məhz bu sülh müqaviləsi imzalanan kimi Ermənistan diqqət mərkəzində olmaqdan əl çəkəcək. Nikol Paşinyan və Ermənistan

naziri sülh sazişi ilə bağlı müxtəlif, bəzən də ziddiyətli bəyanatlar verir: 2027-ci ildə və ya başqa vaxtda Konstitusiya ilə bağlı referendum keçirəcəyik, amma hələlik bunu bilə-bile sülh razılaşması imzalayaq, ya da hələ ki, fikirləşək. Biliirlər ki, Azərbaycan yarımqıç saziş sənədinin bağlanmasına razı



yən bəyanatlarla sərmaye qoyur.

- Sülh sazişinin bağlanması problemi və Qərbin Cənubi Qafqazda gərginliyi təhrik etməsi son nəticədə yeni müharibəyə getirib çıxara bilərmi?

- Müharibə siyasetin davamıdır, dinc yolla əldə edə bilmədiyin şəyə hərbi yolla nail olursan. İndi hərbi üstünlük şübhəsiz Azərbaycanın tərəfindədir. Amma Azərbaycan həmişə onunla seçilib ki, məqsədlərinə çatmaq üçün xarici siyaset alətlərindən maksimum istifadə edib: siyasi, diplomatik və iqtisadi. Düşünmürəm ki, Azərbaycan rəhbərliyi indi hərbi təsir üsullarını mövcud vəziyyətə en adekvat hesab edir. İndi Azərbaycan diplomatik, siyasi və iqtisadi cəhətdən təzyiq göstərə bilər. Biz görürük ki, Rusiya ilə Azərbaycan arasında yaxınlaşma Ermənistanın qərbləşməsi ilə diktə olunur və Qərbin Cənubi Qafqazda təsirinə qarşı tarazlıq

Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə integrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

olmayıcaq. Bu, İrəvanın belə bir stratejiyası, taktikasıdır.

Biz görürük ki, bütövlükde Ermənistan Qərbin təsiri altındadır. Buraya respublika ordusunun NATO standartlarına keçirilmesi, hüquq-mühafizə orqanlarında islahatlar da daxildir. Buz Ermənistan Respublikasının tədricin sürünən qərbləşməsinin şahidi olduq. Qərb Ermənistani Cənubi Qafqazda özünün forpostuna çevirmək, onu regionda təsir riçaqına çevirmək istəyir. Təbii ki, hər bir ölkə, hər bir siyasi blok öz təsir imkanlarını artırmağa çalışır. Transqafqaz mühüm, əsas regiondur, o cümlədən əsas tranzit regiondur. Qərb isə bu regionu burdakı oyunçuların - Rusiya, Türkiye, Azərbaycanın nəzarətinə buraxmaq istəmir. Qərb Zaqafqaziyada getdikcə daha çox nüfuz qazanmağa çalışır və bunun əvvəzini ödəməyə hazırlır, bəlkə də çox da yüksək qiymətlə deyil, amma yene də. Və o, Ermənistana maliyyə sərmayəsi yatırmaqla, hərbi sahəyə (silah, telim, təhlükəsizlik) sərməye qoymaqla və şifahi şəkildə, yəni Ermənistani dəsteklə-

təşkil edir. Moskva və Bakı Ermənistana ərazi və digər reallıqları tanımaqdan, regionun digər dövlətləri ilə ən əməkdaşlıq etməkdən başqa gedəcək yeri olmadığını izah edir. Münaqişə ehtimalı həmişə qalır, müharibə ehtimalı yanib-sörən, onu heç vaxt tam zərərsizləşdirmək olmaz. Amma mən bunu qısa müddətde mümkün hesab etməzdim.

Hesab edirəm ki, Cənubi Qafqazda vəziyyətə bağlı hansısa birgə fəaliyyət xətti məsəlesi son həftələrdə Vladimir Putin və İlham Əliyev tərəfindən həm Rusiya liderinin Azərbaycana dövlət səfəri çərçivəsində, həm də ondan sonra telefonla səhbət zamanı müzakirə olunub. Rusiya və Azərbaycanın orta maraqlı var: Qərbin regionda güclənməsinin qarşısını almaq. Çünkü bu, Ermənistani gücləndirəcək. Qərbin forpostu olmaq yəqin ki, o qədər də pis deyil, kifayət qədər yüksək qiymət ödəmək tələb olunmayana qədər. Pulunuz, silahınız var. Döyüşmədiyiniz zaman isə sizinlə hər şey qaydasındadır.

Biz burada Ermənistandakı vəziyyəti Rusiya ilə münaqişə ərefəsində Ukraynadakı vəziyyətə müqayisə edə bilərik. Bu pul id, silah id, zəmanət id. Onlar dehşətli qanlı qiymət ödəməli oldu, amma sən bunu ödəməyənə qədər heç kim deyə bilməz: gör hər şey necə dəhşətdir. Pul da var, status da var, yaxşı sözlər də var. Ona görə də hesab edirəm ki, Qərbin Cənubi Qafqaza daxil olmasının qarşısını almaq üçün Rusiya ilə Azərbaycan arasında mütləq koordinasiya var. Ki, Ermenistan Ukraynaya çevrilmesin. Bununla yanaşı, Bakının təkcə Qərbin Zaqafqaziyada təsirini dayandırmaq deyil, həm də Azərbaycan üçün təhlükəli olan Ermənistən güclənməsinin qarşısını almaq məqsədi var. Ona görə də burada iki gücün - Rusiya və Azərbaycanın ittifaqı tamamilə formalaşıb.

Formal olaraq, yaxın gelecekdə Bakı ilə İrəvan arasında hansısa sülh sazişi imzalana bilər, lakin Ermənistən güzəşte getməyən və Bakının şərtlərini qəbul etməyənə qədər bu, iki ölkə arasında münaqişəni tam həll etməyəcək. Burada bir növ radikal qərar lazımdır: Rusiya və Azərbaycan Ermənistənə güclü təzyiq göstərməlidirlər ki, anlaşınlar ki, gələcək qarşıdurmanın heç bir perspektivi ola bilməz, Qərbin dəstəyi həlliçi təsir gücünə malik olmayılaq və güzəşlərə razi olmaq lazımdır. Mühəribəni uduzmuş və açıq-ashkar qibə olunmaz vəziyyətdə olan her bir ölkə kimi Ermənistən da güzəşte getməlidir.

Tərcümə - Elçin Bayramlı

"Qızıl top" a əsas namizədlər kimlərdir?



Futbol üzrə İtaliya millisinin sabiq müdafiəçisi, 2006-ci ildə "Qızıl top" mükafatını qazanmış Fabio Cannavaro "Qızıl top" mükafatına əsas namizədlərin adlarını açıqlayıb. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb. Nəşrin xəbərində deyilir ki, keçmiş italiyalı futbolçu bu mükafatı İspanyanın "Real" klubunun futbolcuları Vinicius Junior və ya Cud Bellinqemin qazanacağını bildirib.

O, "Real"ın digər futbolcusu Kilian Mbappenin də namizəd olduğunu, lakin fransızlı hückumçunun o qədər də yaxşı mövsum keçirmədiyini deyib. 51 yaşlı mütə-

xəssis İspaniya yiğmasının üzvləri Dani Karvahal və Rodrinin də "Qızıl top"u qazanmaq üçün şanslarının olduğunu vurğulayıb.

Yaponiyada heyvətamız xidmət: Yaşlı insanlar icarəyə verilir

Yaşlı nəslə hörmətli münasibəti ilə tanınan Yaponiyada qeyri-adi bir xidmət yaranıb. Belə ki, artıq turistlər və yerli sakinlər birgə vaxt keçirmək üçün təqaüdçüləri icarəyə götürə bilirlər. Oxo.Az-in "Sliva/Irkutsk" "Telegram" kanalına istinadla verdiyi məlumatə görə, "Ossan Rental" adlanan yeni xidmət ölkədə sürətlə populyarlıq qazanır.

Elanda deyilir ki, saatda ¥1000 (texminən 12 manat) ödəniş möqabilində zəngin

heyət təcrübəsinə malik bir yoldaş əldə etmək mümkündür. "Yaşlı insanlar bəliq tutmaq, alış-veriş etmək və ya məşq etmək üçün məmənuniyyətlə yoldaşlıq edəcək, müdrikliklərini və həyat hekayələrini bölüşəcəklər", - deyə elanda vurğulanır.

Bildirilir ki, bu xidmət dərhal iki problemi həll edir: Darıxan təqaüdçülər boş vaxtlarını dəyərləndirir və əlavə gelir əldə edirlər, turistlər və yerli sakinlər isə bələdçilərlə müqayisə edilə bilməyən unikal ünsiyyət təcrübəsi qazanırlar.



"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR




1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN
XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı,
təbrik və başsağlıqlarınızı
dərc etməyə hazırlıq!

Hadisənin 177 min manatlıq geyimi



Venesiya Film Festivalına qatılanlar arasında türkiyəli müğənni Hadisə də yer alıb. Belə ki, ifaçının "Dolce&Gabbana" brendinə məxsus libasının qiyməti müzakirə yaradıb. O, amerikalı məşhur müğənni Beyonsun geyimi ni təkrarlayıb. Sən demə Hadisə qırmızı xalçada diqqət mərkəzində olmaq üçün geyiminə 3 milyon 204 min 944 lirə (160 min 287 manat) pul xərcləyib. Onun geyimini tamamlayan Kəmərin isə qiyməti 337 min 460 lirə (16 min 876 manat) olub. Bu, ümumilikdə 177 min 163 manat təşkil edir.

Müğənni qırmızı xalçada həm də aktyor Kərim Bursinlə poz verib.

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
"ƏLİNCE" AZƏRBAYCAN XƏYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə biler.

Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 2700